

Test: **0706Y\_Az\_AEyani\_Yekun imtahan**  
Fenn: **0706Y Dünya iqtisadiyyatının tarixi**  
Sual sayı: **716**

**1) Sual:** K.Marks görə kapitalizmə qədərki dövrə keçid mərhələləri bölünür

- A) Asiya, antik və alman
- B) Afrika, asiya və alman
- C) Asiya, orta əsrlər və yapon
- D) Heç biri

**2) Sual:** Tarixi tədqiqatlara görə türkün dövlətçilik tarixi aşağıdakılardan hansı ilə başlamışdır

- A) e.ə. I əsrədə Mərkəzi Asiyada Ağ Hun dövlətinin təşəkkülündən
- B) e.ə. V əsrədə Mərkəzi Asiyada Goy Hun dövlətinin təşəkkülündən
- C) e.ə. III əsrədə Mərkəzi Asiyada Hun dövlətinin təşəkkülündən
- D) Heç biri

**3) Sual:** Klassik orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- A) Qərb XI-XV və Şərq XI-XVI
- B) Qərb V-XII və Şərq III-XI
- C) Qərb IV-XI və Şərq VII-XI
- D) Qərb X-XIII və Şərq IX-XI

**4) Sual:** Erkən orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formalanmış iqtisadi sistem
- D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**5) Sual:** Erkən orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- A) Qərb V-XI və Şərq II-XI
- B) Qərb V-XII və Şərq III-XI
- C) Qərb IV-XI və Şərq VII-XI
- D) Qərb V-XIII və Şərq VII-XI

**6) Sual:** Avropada orta əsrlərin konkret tarixi sərhədləri kimi əsas götürülür

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) b.e.ə. VIII əsr-b.e. V əsri
- D) V-XIV əsrlər

**7) Sual:** İstehsal iqtisadiyyatının xaranaloji tarixi təşəkkül dövrü aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər

**C) Neolit inqilabından tutmuş 1960-cı illərə qədər**

**D) heç biri**

**8) Sual:** Tarixi tədqiqatlara görə türkün dövlətçilik tarixi aşağıdakılardan hansı ilə başlamışdır

A) e.ə. I əsrə Mərkəzi Asiyada Ağ Hun dövlətinin təşəkkülündən

B) e.ə. V əsrə Mərkəzi Asiyada Goy Hun dövlətinin təşəkkülündən

**C) e.ə. III əsrə Mərkəzi Asiyada Hun dövlətinin təşəkkülündən**

**D) Heç biri**

**9) Sual:** Tarixi tədqiqatlar görə dünyada neçə türk dövləti mövcud olmuşdur

A) 10

B) 210

**C) 110**

D) 100

**10) Sual:** Asiya təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

A) Qul və tacirlər

B) Sənətkar və qullar

C) Tacir və sənətkarlar

**D) Kəndi icma üzvləri və sənətkarlar**

**11) Sual:** Antik təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

A) Tacir

B) Sənətkar

**C) Qul**

D) Kəndi icma üzvləri

**12) Sual:** Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

A) Qeyri natural təsərrüfat tipi

B) Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)

C) Natural təsərrüfat tipi. Əmtəə istehsal və bazar münasibətlərinin zəif inkişafı

D) Heç biri

**13) Sual:** Antik təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

A) Qeyri natural təsərrüfat tipi

**B) Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)**

C) Mürəkkəb əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)

D) Heç biri

**14) Sual:** Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

A) Əkinçilik, toxuculuq və ticarət

B) Əkinçilik, heyvandarlıq, sənətkarlıq

C) Əkinçilik və toxuculuq

**D) Suvarılan əkinçilik, torpaq üzərində dövlət mülkiyyəti, irriqasiya sistemlərinin dövlət idarəetməsi**

**15) Sual:** Antik təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- A) Əkinçilik və toxuculuq
- B) Əkinçilik, heyvandarlıq, sənətkarlıq**
- C) Əkinçilik, toxuculuq və ticarət
- D) Heç biri

**16) Sual:** Asiya təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- A) Qədim Yunanistan və Qədim Roma]
- B) Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- C) Qədim Roma və Qədim Misir
- D) Şumer, Assuriya, Babilistən, Qədim Misir, Qədim Hindistan və Qədim Çin**

**17) Sual:** Antik təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- A) Qədim Yunanistan və Qədim Roma
- B) Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- C) Qədim Roma və Qədim Misir
- D) Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan**

**18) Sual:** Antik təsərrüfatçılıq modeli dedikdə

- A) Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formalanış iqtisadi sistem**
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Dini-ruhani komponentin dominantlığı sistemi
- D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**19) Sual:** Qədimşərq (asiya) təsərrüfatçılıq modeli dedikdə

- A) Zəif və qısamüddətlidən dövlət yaranışlarının üstünlük təşkil etməsi sistemi
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Dini-ruhani komponentin dominantlığı sistemi
- D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem**

**20) Sual:** Ticarət məskunlaşmasının Anoykiya növü dedikdə

- A) Sənətkarların daimi məskunlaşması
- B) Əkinçi və sənətkarların daimi məskunlaşması**
- C) Məskunlaşan ərazi
- D) Əkinçilərin daimi məskunlaşması

**21) Sual:** Ticarət məskunlaşmasının Emporiya növü dedikdə

- A) Məskunlaşan ərazi**
- B) Əkinçi və sənətkarların daimi məskunlaşması
- C) Sənətkarların daimi məskunlaşması
- D) Əkinçilərin daimi məskunlaşması

**22) Sual:**Qədim Yunanıstanda Ticarət məskunlaşmasının hansı növləri mövcud olmuşdur

- A) Ticarətin inkişafı və dinamik inkişafı
- B) Anoykiya və Emporiya**
- C) Mədəniyyətlərin inkişafı və müxtəlifliyi
- D) Dezinteqrasiya və integrasiya

**23) Sual:**Qədim Yunanıstanın sosial-iqtisadi və siyasi tarixi dövrlənməsinə aid deyil 1.Egey yaxud krit-miken dövrü (b.e.ə. III-II minilliklər) 2.Ibtidai icma münasibətlərinin bərpası, sonrakı prosesdə antik mülkiyyət formaları əsasında sinifli cəmiyyətin yaranması dövrü (b.e.ə. XI-IX əsrlər). 3.Arxaik dövr (b.e.ə. VIII-VI əsrlər) – Polislərin yaranması; 4.Klassik dövr (b.e.ə. V-IV əsrlər); 5.Ellin dövrü (b.e.ə. IV-İ əsrlər) 6.b.e.ə VI-VII əsrin II yarısına qədər olan dövr 7. b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısı dövrü

- A) 6, 7**
- B) 1, 2
- C) 3, 4
- D) 1, 7

**24) Sual:**B.e.ə. II əsrdən etibarən Roma iqtisadiyyatı əsas iki sektora bölündürdü 1.İqtisadiyyatın natural xarakteri 2.Qul əməyi, istehsalın primitiv texnikası 3.Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4.Quldarlıq təsərrüfat sistemi; 5.Kəndli-icma təsərrüfat sistemi

- A) 4, 5**
- B) 1, 2
- C) 3, 4
- D) 1, 3

**25) Sual:**Dünya iqtisadiyyatının ən qədim dövrünün əsas mərhələləri aşağıdakılardan hansılardır 1.Tarixəqədərki və cəmiyyətəqədərki dövr (1.6-0.04 mln il b.e.ə). 2. Mənimsəmə iqtisadiyyatının qərarlaşmadığı dövr (400-12 min il b.e.ə.) 3.İnformasiya iqtisadiyyatının qərarlaşlığı dövr (XX-XXI əsrlər) 4.Xidmət iqtisadiyyatının formallaşdığı tarixi dövr (XX əsrlərdən bu günə qədər)

- A) 1, 2**
- B) 2, 4
- C) 3, 4
- D) 2, 3

**26) Sual:**V.Repke sosial-bazar təsərrüfatının əsas xarakterik cəhətləri cəhətləri kimi aşağıdakılardan hansıları prioritətləşdirmişdir 1.Personalizm (kollektivizmin əksinə olaraq) 2.Azadlıq (hakimiyətin təmərgüzləşməsinin əksinə olaraq) 3.Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq) 4.İradəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq) 5.Dini azadlıq (müstəqil seçim imkanı) 6.Söz azadlığı (senzuranın əksinə olaraq)

- A) 1, 2, 3, 4**
- B) 1, 2, 4, 5
- C) 3, 4, 5, 6
- D) 2, 3, 4, 6

**27) Sual:** N.Rozova görə tarixi dövrlənmənin əsas iqtisadi mərhələləri aşağıdakılardan hansılarıdır 1. Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət; 2.İndustrial cəmiyyət; 3. Servis texnologiyalı 4 Mondializm 5 Enerji daşıyıcıları sferası

- A) 1, 3, 4
- B) 2, 4, 5
- C) 1, 2, 3,
- D) 3, 4, 5

**28) Sual:** Modernləşmənin üçüncü dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- A) Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)
- B) Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- C) Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- D) Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

**29) Sual:** Modernləşmənin birinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- A) Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)
- B) Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- C) Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- D) Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

**30) Sual:** Modernizm nəzəriyyəsinin U.Dyükqeym versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**31) Sual:** Modernizm nəzəriyyəsinin Q.Zimmel versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**32) Sual:** Modernizm nəzəriyyəsinin M.Veber versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**33) Sual:** Sivilizasiya – ictimai inkişafın barbarlıqdan sonra gələn pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A) A.Toyntbi və P.Sorokin
- B) K.Yaspersin və D.Bell
- C) L.Morqan və F.Engels
- D) [yeni cavab]

**34) Sual:** Sivilizasiya – xalqlar və regionlarda mədəniyyətin inkişafının müəyyən pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A) A.Toyntbi və P.Sorokin

- B) K.Yaspersin və D.Bell
- C) L.Morqan və F.Engels
- D) A.Toyntbi və F.Engels

**35) Sual:**Tarixi dövrlənmənin sivilizasiya nəzəriyyəsinə görə

- A) İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmamış “mədəni-tarixi tiplər” təşkil edir
- B)** İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmuş “mədəni-tarixi tiplər” yaxud öz inkişafında bir sıra ardıcıl mərhələlərdən keçən “sivilizasiya” təşkil edir.
- C) İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı təşkil edir
- D) Ideoloji, siyasi, hüquqi və dini münasibətləri təşkil edir

**36) Sual:**Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi çatışmayan cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Sivilizasiyalararası əlaqə nəzərə alınır 3.Sivilizasiyaların tipologiya kriteriyalarının amorfluğu 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Təkrarlanma fenomeninə heç bir şəhər verilmir

- A) 1, 3
- B) 3, 4
- C)** 2, 5
- D) 1, 4

**37) Sual:**Müasir industrial cəmiyyətin qərarlaşması prosesini F. Brodel əsas etibarilə neçə dövrə ayıır

- A)** 3
- B) 2
- C) 4
- D) 5

**38) Sual:**L.Meçnikov inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürməklə bəşəriyyət tarixini neçə dövrə bölmüşdür

- A)** 3
- B) 2
- C) 4
- D) 5

**39) Sual:**L.Meçnikova görə inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürülməklə bəşəriyyət tarixini hansı dövrü mövcüb olmamışdır

- A) Çay dövrü
- B) Dəniz dövrü
- C) Ökean dövrü
- D)** Göl dövrü

**40) Sual:**Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi üstün cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Demokratik cəmiyyətə keçidin təmin edilməsi 3.Universalizm – onun prinsipləri istənilən ölkə yaxud ölkələr qrupu üçün keçərlidir. 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Tarixi

təkvariantlı və bir xətli proses kimi nəzərdən keçirir.

- A) 1, 3, 4
- B) 2, 4, 5
- C) 1, 2, 3
- D) 3, 4, 5

**41) Sual:** Xətti tarix nəzəriyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- A) A.Toyntbi
- B) O.Toffler
- C) K.Yaspersin
- D) D.Bell

**42) Sual:** Lokal sivilizasiyalar nəzəriyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- A) A.Toyntbi
- B) O.Toffler
- C) Q.Spenser
- D) D.Bell

**43) Sual:** K.Marksın Antik istehsal üsulu anlayışı ilk dəfə müəllifin hansı əsərində öz əksini tapmışdır

- A) Alman ideologiyası
- B) Kapital
- C) Siyasi iqtisadın tənqidinə dair
- D) Heç birində

**44) Sual:** İctimai-iqtisadi formasiya termini ilk dəfə elmi ədəbiyyata kim tərəfindən gətirilmişdir

- A) K.Marks
- B) K.Yaspers
- C) U.Rastou
- D) Ş.Monteskie

**45) Sual:** Tarixi dövrlənmənin marksist nəzəriyyəsinə görə ictimai-iqtisadi formasiyanın əsas elementləri kimi aşağıdakılardan hansılar çıxış edir

- A) Sınıfı struktur, nəsil, tayfa, xalq və millət
- B) Əmək cismi və əmək aləti
- C) İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı
- D) Ideoloji, siyasi, hüquqi və dini münasibətlər

**46) Sual:** Tarixi dövrlənmənin futuroloji konsepsiyasının əsas tərəfdarları aşağıdakılardan hansılardır

- A) O.Flextxeym və D.Medous
- B) K.Yaspersin və D.Bell
- C) A.Toyntbi və P.Sorokin
- D) A.Toyntbi və F.Engels

**47) Sual:** Tarixi dövrlənmənin futuroloji interpretasiyasının optimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A) A.Toynbi və P.Sorokin
- B) K.Yaspersin və D.Bell
- C) A.Viner və Q.Kan
- D) A.Toynbi və F.Engels

**48) Sual:**Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A) A.Toynbi və P.Sorokin
- B) D.Medous və D.Forrester
- C) A.Viner və Q.Kan
- D) A.Toynbi və F.Engels

**49) Sual:**Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçılarının əsas sloqanı aşağıdakılardan hansılardır

- A) Gələcək qısa müddətli gələ bilər
- B) Gələcək gəlməyə bilər
- C) Gələcək zəif inkişaf dinamikası ilə gələ bilər
- D) Heç biri

**50) Sual:**Aşağıdakılardan hansı futuraloji modellərə aid deyildir

- A) Sosio-mədəni proqnozlar
- B) Demoqrafik proqnozlar
- C) Energetk proqnozlar
- D) Mədəni proqnozlar

**51) Sual:**Tarixi dövrlənmənin riyazi modellərinin əsas tədqiqatçıları aşağıdakılardan hansılardır

- A) A.Toynbi və P.Sorokin
- B) D.Medous və D.Forrester
- C) A.Viner və Q.Kan
- D) A.Panov və S. Kapista

**52) Sual:**L.Qrininin konsepsiyasında inkişafın təkrarlanan tsikllərinin nəçə mərhələsi göstərilir

- A) 6
- B) 2
- C) 4
- D) 5

**53) Sual:**L.Qrininin tarixi dövrlənmənin riyazi konsepsiyasına görə tarixi proses aşağıdakılardan hansı görünüşdədir

- A) Sosio-mədəni
- B) Demoqrafik
- C) Sinergetk proqnozlar
- D) Hiperbola

**54) Sual:**L.Qrininin konsepsiyasında tarixi prosesin neçə formasıyası göstərilir

A) 4

B) 2

C) 6

D) 5

**55) Sual:**L.Qrininin konsepsiyasında tarixi prosesin hansı formasiyası yoxdur

A) Ovçuluq-yığım

B) Sənaye

C) Elmi-informasiya

**D) Xidmət iqtisadiyyatı**

**56) Sual:**L.Qrininin ovçuluq-yığım istehsal prinsipi neçə mərhələdən ibarətdir

A) 4

B) 2

**C) 6**

D) 5

**57) Sual:**L.Qrininin ovçuluq-yığım istehsal prinsipi birinci mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

A) “Ağılı” insanın yaranması və 100 tipdə primitiv əmək alətlərinin mövcudluğu

B) Sənaye inqilabının baş vermesi

C) Elmi-informasiya inqilabının təşəkkülü

D) Xidmət iqtisadiyyatının təşəkkülü

**58) Sual:**L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi neçə mərhələdən ibarətdir

**A) 6**

B) 2

C) 4

D) 5

**59) Sual:**L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi beşinci mərhələsinin aşağıdakılardan hansı tarixi dövrü əhatə etməkdədir

A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli

C) Elmi-informasiya inqilabının təşəkkülü dövrü

D) Xidmət iqtisadiyyatının təşəkkülü dövrü

**60) Sual:**L.Qrininin sənaye istehsal prinsipi dördüncü mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

A) Maşınlı sənayenin inkişafı və onun güclü şəkildə yayılması

B) Sənaye inqilabının baş vermesi

C) Elmi-informasiya inqilabının təşəkkülü

D) Xidmət iqtisadiyyatının təşəkkülü

**61) Sual:**L.Qrininin sənaye istehsal prinsipi neçə mərhələdən ibarətdir

- A) 4
- B) 2
- C) 6
- D) 5

**62) Sual:**ən qədim dünyanın iqtisadi tarixinin xaranoloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- C) İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər**
- D) Xidmət iqtisadiyyatının təşəkkülü dövrü

**63) Sual:**Dünya iqtisadiyyatının ən qədim dövrü neçə mərhələyə bölünür

- A) 6
- B) 2**
- C) 4
- D) 5

**64) Sual:** ən qədim sinifli cəmiyyətin xranoloji tarixi aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından II minilliyin birinci yarısına qədər**
- C) b.e.ə V-III əsrlərin ortalarına qədər
- D) heç biri

**65) Sual:**V.Oykenin Təsərrüfatın ideal tipləri konsepsiyasında idarəetmə baxımından hansı iki növü fərqləndirilir

- A) Totalitarizm və bazar təsərrüfatı**
- B) Ənənəvi system və qarışiq sistem
- C) İmperializm və demokratiya
- D) İdarəçilik sistemi və bazaar sistemi

**66) Sual:**V.Oykenə görə tarixi dövrlənmədə əsas kriteriya kimi aşağıdakılardan hansı çıxış edir

- A) Təsərrüfatın idarəedilməsi forması**
- B) Dövlət quruluşu
- C) Hakimiyyətin strukturu
- D) İdarəçilik sistemi

**67) Sual:**Tarixi prosesin ilk ciddi dövrlənməsi hansı mütəxəssisin konsepsiyasında öz əksini tapmışdır

- A) A.Toynbi
- B) O.Toffler
- C) L.Morqan**
- D) D.Bell

**68) Sual:**A.İ.Fursovun fikrincə ümumdünya tarixi proses iki müstəvidə gedir onlar aşağıdakılardan hansılardır

- A) Asiya modeli və Qərb modeli
- B) Afrika modeli və Cənub modeli
- C) Asiya modeli və Şərqi modeli
- D) Avropa modeli və Qərb modeli

**69) Sual:** K.Vittfoqelin ikixəttli nəzəriyyəsi aşağıdakılardan hansı fərqliliyə söykənir

- A) Şərqi-Qərb
- B) Şimal-Cənub
- C) Şərqi- Cənub
- D) Cənub Qərb

**70) Sual:** F.Engelsin Anti-Dyürinq əsərində dövlətin təşəkkülünün neçə forması təsbit edilmişdir

- A) 4
- B) 15
- C) 2
- D) 12

**71) Sual:** K.Marks görə kapitalizmə qədərki dövrə keçid mərhələləri bölünür

- A) Asiya, antik və alman
- B) Afrika, asiya və alman
- C) Asiya, orta əsrlər və yapon
- D) Heç biri

**72) Sual:** K.Marks görə kapitalizmə qədərki dövrü neçə mərhələyə bölünür

- A) 3
- B) 5
- C) 4
- D) 2

**73) Sual:** Tarixi dövrlənmə ilə əlaqədar nəzəriyyələrdə çoxxətli yanaşma ideyasına ilk dəfə aşağıdakılardan hansı tədqiqatçı müraciət etmişdir

- A) A.Toyntbi
- B) O.Toffler
- C) S.Monteskye
- D) D.Bell

**74) Sual:** M.Fridin konsepsiyasında sosial təkamülün neçə səviyyəsi fərqləndirilir

- A) 4
- B) 5
- C) 3
- D) 2

**75) Sual:** Neoevolusionizmin (Yeni təkamül nəzəriyyəsi) əsas etibarilə hansı prinsipdən çıxış etmişdir

- A) Bir xəttlilik prinsipindən

- B) Çoxsəktrilik prinsipi
- C) Mərkəzçilik prinsipi
- D) Heç biri

**76) Sual:**L.Uayta görə mərhələli keçidin realizasiyasında hansı inqilablar müşahidə edilmişdir  
1.Aqrar 2.Sənaye 3.Yanacaq 4.Xidmət 5.Nüvə yanacağı

- A) 1, 3, 5
- B) 1, 2, 4
- C) 3, 4, 5
- D) 2, 3, 4

**77) Sual:**Dünya iqtisadiyyatının tarixində mədəni təkamüldə iki mərhələ: primitiv cəmiyyət və sivilizasiya bölgüsunu hansı tədqiqatçı tədqiq etmişdir

- A) A.Toynbi
- B) O.Toffler
- C) L.Uayt
- D) D.Bell

**78) Sual:**Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı tip bura aid deyil

- A) Qarışq sistemlər
- B) Mini sistemlər
- C) Dünya – imperiyalar
- D) Dünya – iqtisadiyyatlar

**79) Sual:**Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı mübadilənin tipi deyil

- A) Bazar mübadiləsi
- B) Qarşılıqlı mübadilə
- C) Ənənəvi
- D) Yenidən bölgü

**80) Sual:**Tarixi sistemlərin tipologiyasının İ.Vallerstain versiyasına görə hansı integrasiya üsulu deyil

- A) Ənənəvi
- B) Hərbi – siyasi
- C) İqtisadi
- D) Sosial

**81) Sual:** Tarixi sistemlərin forma müxtəlifliyinin Vallerstain versiyasına görə dünya sistemlərinin hansı formaları mövcuddur 1. Dünya imperiyaları 2. İri biznes strukturları 3. Dünya iqtisadiyyatları 4. Keçid iqtisadiyyatlı ölkələr 5. Regional iqtisadi integrasiya birlikləri

- A) 1, 3
- B) 2, 4
- C) 4, 5
- D) 3, 5

**82) Sual:** Dünya sistem yanaşması aşağıdakı hansı nəzəriyyələrin sintezi kimi formalaşmışdır

- A) F.Brodelin “geotarix” nəzəriyyəsi və “Annallar” məktəbinin nəzəri irsi
- B) A.Toyntı və P.Sorokinin nəzəriyyələri
- C) K.Yaspersin və D.Bellinin nəzəriyyələri
- D) Heç biri

**83) Sual:** Dünya sistem nəzəriyyəsinə görə İ.Vallerstain hansı zaman tiplərini fərqləndirmişdir 1. Struktur zaman 2.Resesiyazamani 3. Tsiklik zaman 4.Ekspansiya zamanı 5.Depresiya zamanı

- A) 1, 3
- B) 2, 4
- C) 3, 5
- D) 1, 4

**84) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Bir istiqamətlidir, alternativsizdir
- D) Qeyri-bərabərliyi aradan qaldırır

**85) Sual:** Qloballaşma dixotomiyasına görə hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Bir istiqamətlidir, alternativsizdir
- C) Qeyri-bərabərliyi aradan qaldırır
- D) Qeyri-bərabərliyi daha da dərinləşdirir

**86) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin informasiyon inkişaf istiqmətinə aiddir

- A) İşgüzar münasibətlərin, , iqtisadi və maliyyə informasiyalarının mübadiləsi prosesində istifadə edilən rabitə vasitələrinin radikal şəkildə dəyişməsi
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**87) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin səsiomədəni inkişaf istiqmətinə aiddir

- A) Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları baxımından zəifləməsi
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**88) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Əmtəə, xidmət, kapital və s. Bazarlarda və ümumilikdə ticarət sferasında liberal dəyərlərin qərarlaşması
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**89) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B)** Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının (TMK və TMB) yaranması
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**90) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- A) Əmtəə, xidmet və kapitalın miqrasiyası yolunda maneələri aradan qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- D)** “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**91) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmətinə aiddir

- A) Maliyyə və əmtəə bazarlarının birləşməsini təmin edən qlobal şəbəkənin yaranması
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D)** “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**92) Sual:** Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış etmir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 3, 5
- D)** 2, 4, 6

**93) Sual:** Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış edir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C)** 1, 3, 5
- D) 4, 5, 6

**94) Sual:** Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına

- aşağıdakılardan hansıları aid etmək olmaz 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritət mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqışəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası
- A)** 1, 2, 3

- B)** 3, 4, 5
- C)** 1, 4, 5
- D)** 4, 5, 6

**95) Sual:** Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi; 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritet mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- A)** 1, 2, 3
- B)** 3, 4, 5
- C)** 1, 4, 5
- D)** 2, 5, 6

**96) Sual:** Aşağıdakılardan hansı iqtisadi qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- A)** Qloballaşma – iqtisadi inkişafın yüksək səviyyəyə çıxmasıdır
- B)** Qloballaşma – mədəniyyətlərarası dialoqun dinamik xarakter kəsb etməsidir
- C)** Qloballaşma – hər hansı bir regionun dinamik iqtisadi inkişafıdır
- D)** Heç biri

**97) Sual:** Üçüncü elmi-texniki inqilab məzmun və nəticə tutumu baxımdan hansı iki dövrə bölünür

- A)** 1913-1938-ci illər və 1960-ci ildən sonra
- B)** 1950-1979-ci illər və 1980-ci ildən sonra
- C)** 1920-1930-ci illər və 1990-ci ildən sonra
- D)** 1940-1960-ci illər və 1970-ci ildən sonra

**98) Sual:** Üçüncü elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- A)** Kosmik texnologiyaların tətbiqi ilə
- B)** Rəqəmsal texnologiyanın tətbiqi ilə
- C)** İctimai həyatın bütün sferalarına – siyasetə, ideologiyaya, mədəniyyətə psixologiyaya və s. təsir göstərməsi ilə
- D)** Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə

**99) Sual:** İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önemli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A)** 1, 2
- B)** 4, 5
- C)** 1, 5
- D)** 2, 3

**100) Sual:** İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- A)** Kosmik texnologiyaların tətbiqi ilə

- B) Rəqəmsal texnologiyanın tətbiqi ilə
- C) Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- D) Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə**

**101) Sual:** Üçüncü elmi-texniki inqilabın tarixi xronoloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- A) XVI-XIX əsrlər
- B) XVIII əsrin sonu-XIX əsr
- C) XV-XVII əsrlər
- D) XXI əsrin əvvələrindən etibarən**

**102) Sual:** Dünya iqtisadiyyatında elmi-texniki inqilablar seriyasının sayı

- A) 1
- B) 2
- C) 3**
- D) 4

**103) Sual:** II dünya müharibəsinin tarixi xronoloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- A) 1914-1918-ci illər
- B) 1950-1979-ci illər
- C) 1941-1945-ci illər
- D) 1939-1945-ci illər**

**104) Sual:** Xidmət iqtisadiyyatına keçid dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb olmuşdur

- A) Sivil dəyərlər sistemində substansional dəyişikliklərə
- B) Neqativ inkişaf tendensiyalarına
- C) İstehsalın dinamikasının kəskin şəkildə aşağı düşməsinə
- D) Aqrar sektorun dinamikasının kəskin şəkildə aşağı düşməsi**

**105) Sual:** Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi xarakterik məqam aşağıdakılardan hansıdır

- A) “İstehsal” iqtisadiyyatının “xidmət” iqtisadiyyatına keçidi dövrü**
- B) “İstehsal” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- C) “Xidmət” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- D) Heç biri

**106) Sual:** Dünya iqtisadiyyatının ikinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- A) Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- B) Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər**
- C) Böyük cografî kəşflər mərhələsi XV-XVII əsrlər
- D) Heç biri

**107) Sual:** Kalssik yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- A) 1

B) 2

C) 3

D) 4

**108) Sual:**XVIII-XIX əsrin sonunda baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

A) I etap - Dünya bazarının sistemli yararı və ya genezisi

**B) II etap** - Dünya bazarının qərarlaşlığı dövr

C) III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə çevrilməsi

D) VII-XVIII əsrlər

**109) Sual:**Istehsal iqtisadiyyatının sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

B) e. ə. 400 min il – 5 min il

**C) XIX əsr XX əsrin II yarısı**

D) VII-XVIII əsrlər

**110) Sual:**Istehsal iqtisadiyyatının aqrar-sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

B) e. ə. 400 min il – 5 min il

**C) XV-XIX əsrlər**

D) VII-XVIII əsrlər

**111) Sual:**Istehsal iqtisadiyyatının aqrar-ticarət iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

B) e. ə. 400 min il – 5 min il

C) e. ə. 5 min il – b.e. X əsri

**D) X-XV əsrlər**

**112) Sual:**Istehsal iqtisadiyyatının aqrar iqtisadiyyat inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

B) e. ə. 400 min il – 5 min il

**C) e. ə. 5 min il – b.e. X əsri**

D) VII-XVIII əsrlər

**113) Sual:**İstehsal iqtisadiyyatının inkişaf tarixinin neçə alt inkişaf mərhələsi mövcud olmuşdur

A) 1

B) 2

C) 3

**D) 4**

**114) Sual:**İstehsal iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) 5 min il əvvəldən orta əsrlər (V-XVIII) və yeni dövr də daxil olmaqla (XVIII-XX əsrin ikinci yarısı)**
- C) e. ə. 5 min il – b.e. X əsri
- D) 10 min il əvvəldən orta əsrlər (XV-XVIII) və yeni dövr də daxil olmaqla (XVII-XXI əsrin ikinci yarısı)

**115) Sual:**Mənimsəmə iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) e. ə. 400 min il – 5 min il**
- C) e. ə. 5 min il – b.e. X əsri
- D) VII-XVIII əsrlər

**116) Sual:**Dünya iqtisadiyyatının qərarlaşması əsas inkişaf mərhələləri əsas etibarilə neçə keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuşdur

- A) 1
- B) 2
- C) 3
- D) 4**

**117) Sual:**Böyük Yunan məskunlaşmasının neçə əsas istiqaməti mövcud olmuşdur

- A) 1
- B) 2
- C) 3**
- D) 4

**118) Sual:**Sənaye inqilabının ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Əmək bölgüsünün mürəkkəbləşməsi
- B) Dənizçilik və ticarətin güclü inkişafı
- C) Sənaye çevrilişi**
- D) Heç biri

**119) Sual:**Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Əmək bölgüsünün mürəkkəbləşməsi
- B) Ticarətin formalaşması
- C) Əkinçilikdə irrriqasiya sisteminə keçid**
- D) Heç biri

**120) Sual:**X əsrдə Şərqi ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə müqayisədə neçə dəfə yüksək olmuşdur

- A) 1,5-2 dəfə yüksək**
- B) 5 dəfə yüksək olmuşdur
- C) 5-6,5 dəfə yüksək olmuşdur
- D) 5-8 dəfə yüksək olmuşdur

**121) Sual:**Sənətkarlığın inkişafının alman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- A) İtaliya, Pireney və Fransa
- B) Fransa, Portuqaliya və İspaniya
- C) İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- D) İtaliya, İngiltərə və Skandinaviya ölkələri

**122) Sual:**Sənətkarlığın inkişafının roman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- A) İtaliya, Pireney və Fransa
- B) İtaliya, Portuqaliya və İspaniya
- C) İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- D) İtaliya, İngiltərə və Skandinaviya ölkələri

**123) Sual:**Sənətkarlığın inkişafının alman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- A) Alman mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- B) Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması
- C) Roma prinsipləri çərçivəsində kənd təsərrüsüfatı mexanizmlərinin yaradılması
- D) Heç biri

**124) Sual:**Sənətkarlığın inkişafının roman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- A) Roma mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- B) Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması
- C) Roma prinsipləri çərçivəsində kənd təsərrüsüfatı mexanizmlərinin yaradılması
- D) Heç biri

**125) Sual:**Almaniyada sənaye inqilabı nə vaxt baş vermişdir

- A) XVIII əsrin sonları
- B) XIX əsrin ikinci yarısı
- C) XVIII əsrin sonları
- D) XV-XVII əsrlər

**126) Sual:**Fransada sənaye inqilabı nə vaxt baş vermişdir

- A) 1815-1860-ci illərdə
- B) 1870-1880-ci illərdə
- C) XVIII əsrin sonları
- D) XV-XVII əsrlər

**127) Sual:**Manufaktura anlayışının məzmunu aşağıdakılardan hansıdır

- A) Sadə əmək kooperasiyası
- B) Mürəkkəb əmək kooperasiyası
- C) Ağır sənaye sahəsi
- D) Yüngül sənaye sahəsi

**128) Sual:**Böyük coğrafi kəşflərin bir proses olmaq etibarı ilə yaranması səbəbləri aşağıdakılardan hansılarıdır 1. Ön və Kiçik Asyanın (Konstantinopol – 1453-cü il) və Avropanın bir hissəsinin türklər tərəfindən tutulması nəticəsində Avropa →Şərq (İran, Hindistan, Çin) ticarət yollarının qapanması 2. Tədavül vasitəsi kimi qiymətli metalların kəskin defisiti: qızıl acliği 3. Sənayenin dinamik inkişafı 4. Ticarətin dinamik inkişafı

- A) 1, 2
- B) 2, 4
- C) 1, 3
- D) 1, 4

**129) Sual:**Dördüncü səlib yürüşünün (1202-1204) əsas nəticəsi aşağıdakılardan hansıdır

- A) Konstantinopol fəth edilmişdir
- B) Kiprin istilası ilə nəticələnmişdir
- C) İerusalim Krallığı yaradılmışdır
- D) Heç biri

**130) Sual:**Üçüncü səlib yürüşünün (1147-1149) əsas nəticəsi aşağıdakılardan hansıdır

- A) Konstantinopol fəth edilmişdir
- B) Kiprin istilası ilə nəticələnmişdir
- C) İerusalim Krallığı yaradılmışdır
- D) Heç biri

**131) Sual:**Birinci səlib yürüşünün (1096-1099) əsas nəticəsi aşağıdakılardan hansıdır

- A) Konstantinopol fəth edilmişdir
- B) Kiprin istilası ilə nəticələnmişdir
- C) İerusalim Krallığı yaradılmışdır
- D) Heç biri

**132) Sual:**Dünya iqtisadiyyatı tarixində neçə səlib yürüşü keçirilmişdir

- A) 8
- B) 6
- C) 5
- D) 4

**133) Sual:**F.List sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir

- A) 1
- B) 2
- C) 4
- D) 5

**134) Sual:**F.Listin sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin əsas mərhələləri sırasına aid deyildir

- A) Totalitarizm və bazar təsərrüfatı
- B) Vəhşilik və maldarlıq
- C) Əkinçilik və əkinçilik-manufaktura
- D) Heç biri

**135) Sual:**Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin həllədici inkişaf mərhəlesi hansı tarixi dövrü əhatə etmişdir

- A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri

- B) XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- C) XV-XVI əsrlər
- D) XVIII-XIX əsrlər**

**136) Sual:**Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin yüksək kütləvi istehlak mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- B) XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri
- C) XV-XVI əsrlər
- D) İnkişaf etmiş ölkələrdə müasir dövr**

**137) Sual:**Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi hansı tarixi dövrə təsadüf etmişdir

- A) XV-XVI əsrlər
- B) Avropa: XVII-XVIII əsrin əvvəlləri**
- C) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- D) İnkişaf etmiş ölkələrdə müasir dövr

**138) Sual:**Tarixi dövrlənmənin L.Morqan təsnifatının mərhələlərinə aid deyil

- A) Vəhşilik
- B) Feodalizm**
- C) Barbarlıq
- D) Barbarlıq

**139) Sual:**Tarixi dövrlənmənin L.Morqan təsnifatına görə vəhşilik mərhələsinə aid deyil

- A) Aşağı
- B) Yuxarı**
- C) Orta
- D) Ali

**140) Sual:**XIX əsrin sonu XX əsrin əvvələrində baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalaşdırılmışdır

- A) I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- B) II etap - Dünya bazarının qərarlaştığı dövr
- C) III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevrilməsi**
- D) VII-XVIII əsrlər

**141) Sual:**XVIII-XIX əsrin sonunda baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalaşdırılmışdır

- A) III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevrilməsi
- B) I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- C) II etap - Dünya bazarının qərarlaştığı dövr**
- D) VII-XVIII əsrlər

**142) Sual:**Istehsal iqtisadiyyatının aqrar-sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

B) e. ə. 400 min il – 5 min il

C) XV-XIX əsrlər

D) VII-XVIII əsrlər

**143) Sual:**Sənaye inqilabının ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

A) Əmək bölgüsünün mürəkkəbləşməsi

B) Dənizçilik və ticarətin güclü inkişafı

C) Sənaye çevrilişi

D) Heç biri

**144) Sual:**Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturial tipinin coğrafiyasına aid deyil

A) Avropa

B) Keçmiş sovet respublikaları

C) Yaponiya

D) Braziliya

**145) Sual:**D.Bellə görə postindustrial olmaqlığının belə bir əlamətini mövcud deyildir

A) Əmtəə istehsalından xidmət istehsalına keçid

B) Nəzəri biliyin aparıcı rolu

C) Yeni intellektual texnologiyalar əsasında qərarların qəbulunun təminatı

D) Praktiki biliyin aparıcı rolu

**146) Sual:**Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturializmə qədərki tipinin xarakterinə aiddir

A) Əkinçilik

B) Heyvandarlıq

C) Balıqçılıq

D) Kütləvi istehlak mallarının istehsalı

**147) Sual:**Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturializmə qədərki tipinin xarakterinə aid deyil

A) Əkinçilik

B) Heyvandarlıq

C) Balıqçılıq

D) Maşınqayırma

**148) Sual:**Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindisturial tipinin coğrafiyasına aiddir

A) Avropa

B) Keçmiş sovet respublikaları

C) Meksika

D) ABŞ

**149) Sual:**İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları

addır 1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önemli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 4, 5
- D) 2, 3, 5

**150) Sual:** I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pişləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- A) 1, 2
- B) 2, 3
- C) 3, 5
- D) 4, 5

**151) Sual:** İstehsal iqtisadiyyatının sənaye iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) e. ə. 400 min il – 5 min il
- C) XIX əsr XX əsrin II yarısı
- D) VII-XVIII əsrlər

**152) Sual:** Avropa sənayesində kapitalist münasibətləri sisteminin genezisi hansı tarixi dövrə təsadüf edir

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər
- C) XVI-XVIII əsrlər
- D) XVI-XVII əsrlər

**153) Sual:** Müasir industrial cəmiyyətin qərarlaşması prosesini F. Brodel əsas etibarilə neçə dövrə ayıır

- A) 3
- B) 2
- C) 4
- D) 5

**154) Sual:** Postindustrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansı götirmiştir

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) D.Bell

**155) Sual:** Modernizm nəzəriyyəsinin M. Veber versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**156) Sual:** Modernizm nəzəriyyəsinin U. Tennis versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**157) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin informasiyon inkişaf istiqmətinə aiddir

- A) İşgüzar münasibətlərin, , iqtisadi və maliyyə informasiyalarının mübadiləsi prosesində istifadə edilən rabitə vasitələrinin radikal şəkildə dəyişməsi
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlisi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**158) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin səsiomədəni inkişaf istiqmətinə aiddir

- A) Milli dəyərlər sisteminin həm mövcudluq, həm də təsir imkanları baxımından zəifləməsi
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlisi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**159) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlisi
- D) Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi

**160) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Əmtəə, xidmət, kapital və s. Bazarlarda və ümumilikdə ticarət sferasında liberal dəyərlərin qərarlaşması
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**161) Sual:** Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Təsərrüfat-istehsal fəaliyyətinin təşkilinin beynəlxalq formalarının (TMK və TMB) yaranması
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlisi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**162) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- A) Əmtəə, xidmət və kapitalın miqrasiyası yolunda maneələri aradan qaldırmağa imkan verən yeni texnologiyaların sürətlə yayılması
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**163) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin informasion inkişaf istiqmətinə aiddir

- A) Maliyyə və əmtəə bazarlarının birləşməsini təmin edən qlobal şəbəkənin yaranması
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**164) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**165) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir

- A) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- B) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- C) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**166) Sual:**Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış etmir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - səsiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 3, 5
- D) 2, 4, 6

**167) Sual:**Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritət mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 4, 5
- D) 4, 5, 6

**168) Sual:** Qloballaşma ideyasının populyarlaşmasını şərtləndirən əsas səbəblər sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Elmi-informasiya inqilabı və onun nəticəsində qlobal iqtisadi məkanda baş verən keyfiyyət dəyişiklikləri 2. Dünya sosializm sisteminin süqutu və Sosialist təsərrüfat tipinin bazar iqtisadiyyatı ilə əvəzlənməsi; 3. Neoliberal dəyərlər sisteminin birmənalı olaraq prioritet mövqelərə keçməsi 4. İsrail-Fələstin münaqişəsinin həll olunmaması 5. Almaniya iqtisadiyyatının dinamik inkişafı 6. Qlobal iqtisadi məkanda miqrasiya münasibətlərinin dinamikası

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 4, 5
- D) 2, 5, 6

**169) Sual:** Aşağıdakılardan hansı iqtisadi qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- A) Qloballaşma – iqtisadi inkişafın yüksək səviyyəyə çıxmasıdır
- B) Qloballaşma – mədəniyyətlərarası dialoqun dinamik xarakter kəsb etməsidir
- C) Qloballaşma – hər hansı bir regionun dinamik iqtisadi inkişafıdır
- D) Heç biri

**170) Sual:** Aşağıdakılardan hansı qloballaşmanın mahiyyətini daha dəqiq şəkildə özündə əks etdirmişdir

- A) Qloballaşma - mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyət halıdır
- B) Qloballaşma – tarixi proseslərin sürətlənməsidir
- C) Qloballaşma – hər hansı bir regionun dinamik inkişafıdır
- D) Heç biri

**171) Sual:** Aşağıdakı tədqiqatçılardan hansı qloballaşma ilə əlaqədar ciddi tədqiqatlar aparmışdır

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) K.Ome

**172) Sual:** Qloballaşma termini elmi ədəbiyyata ilk dəfə kim tərəfindən gətirilmişdir.

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) T.Levit

**173) Sual:** AB-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- A) 69 %
- B) 79 %
- C) 49%
- D) 89 %

**174) Sual:** Kanada ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- A) 60 %

**B) 70 %**

C) 40%

D) 80 %

**175) Sual:** Yaponiyanın ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

A) 67 %

B) 77 %

C) 47%

D) 87 %

**176) Sual:** ABŞ-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

A) 60 %

B) 70 %

C) 40%

D) 80 %

**177) Sual:** Xidmət iqtisadiyyatının (postindustrial cəmiyyət) keyfiyyət yeniliyinin əsasında dayanan başlıca məsələ aşağıdakılardan hansıdır

A) Aqrar sektorun dinamik inkişafı

B) Məhsul istehsalının dinamik xarakter kəsb etməsi

C) Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi

D) Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi

**178) Sual:** Üçüncü elmi-texniki inqilab məzmun və nəticə tutumu baxımdan hansı iki dövrə bölünür

A) 1913-1938-ci illər və 1960-ci ildən sonra

B) 1950-1979-ci illər və 1980-ci ildən sonra

C) 1920-1930-ci illər və 1990-ci ildən sonra

D) 1940-1960-ci illər və 1970-ci ildən sonra

**179) Sual:** Üçüncü elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

A) Kosmik texnologiyaların tətbiqi ilə

B) Rəqəmsal texnologiyaların tətbiqi ilə

C) İctimai həyatın bütün sferalarına – siyasetə, ideologiyaya, mədəniyyətə psixologiyaya və s. təsir göstərməsi ilə

D) Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə

**180) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

B) Kütləvi şəkildə ədalətsizlik doğurur

C) Bir istiqamətlidir, alternativsizdir

D) Qeyri-bərabərliyi aradan qaldırır

**181) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- A) Alternativi var; milli identiklik
- B) Qeyri-bərabərliyi aradan qaldırır**
- C) Kütləvi şəkildə ədalətsizlik doğurur
- D) Qeyri-bərabərliyi daha da dərinləşdirir

**182) Sual:** Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2
- B) 4, 5**
- C) 1, 5
- D) 2, 3

**183) Sual:** Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aiddir 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2, 3
- B) 3, 4, 5**
- C) 1, 4, 5
- D) 2, 3, 5

**184) Sual:** Üçüncü elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- A) XVI-XIX əsrlər
- B) XVIII əsrin sonu-XIX əsr
- C) XV-XVII əsrlər
- D) XXI əsrin əvvələrindən etibarən**

**185) Sual:** İkinci elmi-texniki inqilabın tarixi xanaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- A) XVI-XIX əsrlər
- B) XVIII əsrin sonu-XIX əsr
- C) XV-XVII əsrlər
- D) XIX əsrin sonu-XX əsrin əvvələri**

**186) Sual:** Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- A) 1, 2
- B) 2, 3
- C) 3, 4**
- D) 1, 3

**187) Sual:** Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab

yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- A) 1, 2
- B) 2, 3
- C) 3, 4
- D) 1, 3

**188) Sual:** İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- A) 1, 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 1, 4, 5

**189) Sual:** İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- A) 1 , 2
- B) 2, 3
- C) 3, 5
- D) 4, 5**

**190) Sual:** İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniyanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafı 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 4, 5, 6
- D) 2, 3, 6

**191) Sual:** İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniyanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafı 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

- A) 1 , 2, 4
- B) 2, 3, 4
- C) 4, 5, 6**
- D) 2, 4, 6

**192) Sual:** Modernist yanaşma tarixi dövrlənmədə neçə mərhələni özündə ehtiva etməkdədir

- A) 3
- B) 5
- C) 4
- D) 6

**193) Sual:** Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- A) Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- B) Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- C) Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər
- D) Xidmət iqtisadiyyatı dövrü 1970-2000-ci illər

**194) Sual:** II dünya müharibəsinin tarixi xanaloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- A) 1914-1918-ci illər
- B) 1950-1979-ci illər
- C) 1941-1945-ci illər
- D) 1939-1945-ci illər

**195) Sual:** I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Rusiyada oktyabr çəvrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 2, 3, 5
- D) 3, 4, 5

**196) Sual:** Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. XX əsrin əvvələrindən başlayaraq Almanianın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. İqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafi

- A) 1 , 2, 4
- B) 2, 3, 4
- C) 3, 5, 6
- D) 2, 4, 6

**197) Sual:** Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aiddir 1. XX əsrin əvvələrindən başlayaraq Almanianın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. İqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafi

- A) 1 , 2, 4
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 6

**198) Sual:**Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsində rifaha birbaşa zərbə vuran əsas nəhəng tarixi hadisələr aşağıdakılardan hansılardır 1. I dünya müharibəsi (1914-1918) 2. Dünya iqtisadi böhrəni (1929-1933) 3. İsrail dövlətinin yaranması (1948) 4. II dünya müharibəsi (1939-1945) 5. Dünya sosialist sisteminin yaranması (1917-1991) 6. Rusiya Federasiyasının müstəqillik əldə etməsi (1991)

- A) 1 , 2, 4, 5
- B) 2, 3, 4, 5
- C) 3, 4, 5, 6
- D) 1, 2, 4, 6

**199) Sual:**Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsinin məzmun tutumu baxımdan hansı iki dövrə bölünür

- A) 1913-1938-ci illər və 1938-1991-ci illər
- B) 1950-1979-ci illər və 1980-2000-ci illər
- C) 1920-1930-ci illər və 1970-1990-ci illər
- D) 1940-1945-ci illər və 1990-1999-ci illər

**200) Sual:**Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi xarakterik məqam aşağıdakılardan hansıdır

- A) “Istehsal” iqtisadiyyatının “xidmət” iqtisadiyyatına keçidi dövrü
- B) “Istehsal” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- C) “Xidmət” iqtisadiyyatının “informasiya” iqtisadiyyatına keçidi dövrü
- D) Heç biri

**201) Sual:**Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi tarixi xronoloji dövr aşağıdakılardan hansıdır

- A) 1970-ci ildən etibarən
- B) 1990-cı ildə etibarən
- C) 2000-ci ildən sonrakı dövr
- D) Heç biri

**202) Sual:**Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 4, 5, 6
- D) 2, 4, 6

**203) Sual:**Modernləşmənin ikinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- A) Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)

- B)** Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir  
**C)** Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir  
**D)** Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

**204) Sual:** Modernist yanaşmaya görə tarixi dövrlənmənin mərhələləri ardıcılılığı aşağıdakılardan hansıdır

- A)** İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr  
**B)** Industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr  
**C)** İbtidai (tarixəqədrki) dövr, industrial dövr və postindustrial dövr  
**D)** İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr

**205) Sual:** Modernist yanaşma tarixi dövrlənmədə neçə mərhələni özündə ehtiva etməkdədir

- A)** 3  
**B)** 5  
**C)** 4  
**D)** 6

**206) Sual:** Modernizm nəzəriyyəsinin U.Tennis versiyası hansı istiqamətdən çıkış edir

- A)** Mədəniyyətin rasionallaşdırılmasından  
**B)** Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından  
**C)** “İcma”dan “cəmiyyətə” keçid prosesindən  
**D)** “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**207) Sual:** İqtisadiyyatın tarixi dövrlənməsi hansı supertsiklləri əhatə etməkdədir

- A)** Qədim dünya və orta əsrlər dövrü  
**B)** Qədim dünya orta əsrlər və feodalizm dövrü  
**C)** Qədim dünya, indistrial və postindistrial era  
**D)** Indistrial era

**208) Sual:** Postindistrial sivilizasiya dövrü hansı tarixi dövrü əhatə etməkdədir

- A)** XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri  
**B)** XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri  
**C)** XV-XVI əsrlər  
**D)** XVIII əsr

**209) Sual:** İlkin feodalizm sivilizasiyası dövrü hansı tarixi dövrü əhatə etmişdir

- A)** VI-XIII əsrlər  
**B)** XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri  
**C)** XI-XIII əsrlər  
**D)** V-VI

**210) Sual:** İndistrial sivilizasiya dövrü hansı tarixi dövrü əhadə etmişdir.

- A)** XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri  
**B)** VI-XIII əsrlər  
**C)** XV-XVI əsrlər

D) XVIII əsr

**211) Sual:** Lokal sivilizasiya nəzəriyyəsinin əsas zəif cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

- A) Ayrı-ayrı sivilizasiyaların yaranması və süqutu səbəbləri müxtəlifdir
- B) Regional səpgidə baş vermiş hadisələr özünü hər zaman doğrultmur
- C) Ayrı-ayrı sivilizasiyalar mövcudlug dövrü eyniləşdirilir
- D) Hec biri

**212) Sual:** A.Tyonbiyə görə müvəffəqiyyətlə inkişaf edən sivilizasiyalar hansı mərhələlərdən keçirlər

- A) Yaranma, artım,durğunluq və süqut
- B) Artım,durğunluq və süqut
- C) Yaranma, artım və süqut
- D) Yaranma, durğunluq və süqut

**213) Sual:** A.Tyonbinin doğulmamış adlandırdığı sivilizasiya aşağıdakılardan hansıdır

- A) Skandinaviya
- B) Misir
- C) Çin
- D) Meksikan

**214) Sual:** A.Tyonbinin Ölü sivilizasiyalar adlandırdığı sivilizasiyaların sayı neçədir.

- A) 3
- B) 5
- C) 4
- D) 14

**215) Sual:** A.Tyonbiyə görə Sivilizasiyanın təsnifatında istifadə olunan kriteriyalardan həmişə sabit qalanları aşağıdakılardan hansılarıdır

- A) Din və onun təşkili forması və ərazi əlaməti
- B) Kapital və torpaq
- C) Siyasi və mədəni konyuktura
- D) Heç biri

**216) Sual:** S. Xanqinqton sivilizasiya nəzəriyyəsi çərçivəsində neçə müasir sivilizasiyanı fərqləndirir

- A) 4
- B) 5
- C) 8
- D) 3

**217) Sual:** Postindistrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansı göstirmişdir

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont

**D) D.Bell**

**218) Sual:** İndustrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansıları gətirmiştir

- A) U.Rastou və O.Toffler
- B) O.Kont və O.Toffler
- C) O.Kont və Q.Spenser**
- D) D.Bell və Ş.Monteskie

**219) Sual:** İctimai inkişafın gələcək modellərinin hazırlanması ilə məşğul olan elm sahəsi aşağıdakılardan hansıdır

- A) Geoiqtisadiyyat
- B) Arxeologiya
- C) Geosiyasət
- D) Futuralogiya**

**220) Sual:** Proqnozların xarakterindən asılı olaraq futuroloqlar əsas etibarilə hansı qruplara bölünür

- A) Praqmatiklər
- B) Demokratik və liberallar
- C) Konservatlar
- D) Optimist və pessemistlər**

**221) Sual:** Z.Bjenzinskiyə məxsus futuroloji model aşağıdakılardan hansıdır

- A) Vahid industrial cəmiyyət nəzəriyyəsi
- B) Texnotron cəmiyyət nəzəriyyəsi**
- C) Yeni industrial cəmiyyət nəzəriyyəsi
- D) Postindistrial cəmiyyət nəzəriyyəsi

**222) Sual:** İlkin modernləşmə dedikdə aşağıdakılardan hansı başa düşülür

- A) Ənənvi cəmiyyətdən industrializmə keçid
- B) Ənənəvi cəmiyyətdən feodalizmə keçid
- C) İndustrial cəmiyyətdən postindustrializmə keçid
- D) Ənənəvi cəmiyyətdən postindistrializmə keçid**

**223) Sual:** Aşağıdakılardan hansı informasiya iqtisadiyyatının əsas təzahür aspekti kimi qəbul edilə bilinir

- A) İformasiya iqtisadiyyatı – informasiya istehsalın amili, istənilən iqtisadi sistemin fundamental resurslarından biridir**
- B) İformasiya iqtisadiyyatı-beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilməsidir
- C) İformasiya iqtisadiyyatı - kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişidir
- D) İformasiya iqtisadiyyatı - “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu ilə yaranmışdır

**224) Sual:** Aşağıdakılardan hansı dünya iqtisadiyyatının inkişafında V mərhələni özündə əks etdirir

- A) Xidmət iqtisadiyyatı
- B) Aqrar iqtisadiyyat
- C) Sənaye iqtisadiyyatı
- D) İnforsasiya iqtisadiyyatı**

**225) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Qeyri-bərabərliyi daha da dərinləşdirir**
- D) Alternativi var; milli identiklik

**226) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur**
- C) Bir istiqamətlidir, alternativsizdir
- D) Qeyri-bərabərliyi aradan qaldırır

**227) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- A) Alternativi var; milli identiklik
- B) Qeyri-bərabərliyi aradan qaldırır**
- C) Kütləvi şəkildə ədalətsizlik doğurur
- D) Qeyri-bərabərliyi daha da dərinləşdirir

**228) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Qeyri-bərabərliyi daha da dərinləşdirir**
- D) Alternativi var; milli identiklik

**229) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- A) Alternativi var; milli identiklik
- B) Qeyri-bərabərliyi aradan qaldırır**
- C) Kütləvi şəkildə ədalətsizlik doğurur
- D) Qeyri-bərabərliyi daha da dərinləşdirir

**230) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Qeyri-bərabərliyi daha da dərinləşdirir**
- D) Alternativi var; milli identiklik

- 231) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir
- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
  - B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
  - C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
  - D) Dövlət nəzarətinin zəifləməsi, əmtəə, xidmət, kapital və insanların ölkələrarası miqrasiyasının sərbəstləşdirilməsi**
- 232) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin səsiomədəni inkişaf istiqmətinə aiddir
- A) Liberal dəyərlərin qlobal miqyaslı qərarlaşması prosesinin başlanması
  - B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
  - C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
  - D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- 233) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir
- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
  - B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
  - C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
  - D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu**
- 234) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin iqtisadi inkişaf istiqmətinə aiddir
- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
  - B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
  - C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi**
  - D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- 235) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir
- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
  - B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri**
  - C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
  - D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- 236) Sual:**Aşağıdakılardan hansı qloballaşma prosesinin istehsal, elmi-texniki və texnoloji inkişaf istiqmətinə aiddir
- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid**
  - B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
  - C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
  - D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu
- 237) Sual:**Aşağıdakılardan hansı qloballaşmanın mahiyyətini daha dəqiqlik şəkildə özündə eks etdirmişdir
- A) Qloballaşma - mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyət halıdır
  - B) Qloballaşma – tarixi proseslərin sürətlənməsidir
  - C) Qloballaşma – hər hansı bir regionun dinamik inkişafıdır**
  - D) Heç biri

**238) Sual:**Aşağıdakı tədqiqatçılardan hansı qlobalaşma ilə əlaqədar ciddi tədqiqatlar aparmışdır

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) K.Ome**

**239) Sual:** Qloballaşma termini elmi ədəbiyyata ilk dəfə kim tərəfindən gətirilmişdir.

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) T.Levit**

**240) Sual:**AB-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- A) 69 %**
- B) 79 %
- C) 49%
- D) 89 %

**241) Sual:**Kanada ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- A) 60 %
- B) 70 %**
- C) 40%
- D) 80 %

**242) Sual:**Yaponiyanın ÜDM-də xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- A) 67 %**
- B) 77 %
- C) 47%
- D) 87 %

**243) Sual:**ABŞ-nin ÜDM-da xidmət istehsalının xüsusi çəkisi nə qədər təşkil etməkdədir

- A) 60 %
- B) 70 %
- C) 40%
- D) 80 %**

**244) Sual:** Xidmət iqtisadiyyatının (postindustrial cəmiyyət) keyfiyyət yeniliyinin əsasında dayanan başlıca məsələ aşağıdakılardan hansıdır

- A) Aqrar sektorun dinamik inkişafı
- B) Məhsul istehsalının dinamik xarakter kəsb etməsi
- C) Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi
- D) Xidmət istehsalının məhsul istehsalına münasibətdə arxa mövqeyə keçməsi**

**245) Sual:**İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları

addır 1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxması 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önemli rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 4, 5
- D) 2, 3, 5

**246) Sual:**İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- A) Kosmik texnologiyaların tətbiqi ilə
- B) Rəqəmsal texnologiyanın tətbiqi ilə
- C) Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- D) Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə

**247) Sual:**Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2
- B) 4, 5
- C) 1, 5
- D) 2, 3

**248) Sual:**Birinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyətlərinə aşağıdakılardan hansıları addır 1. İstehsal vasitələrinin mexanikləşdirilməsi 2. Elmi nəticələrin real sektora tətbiqinin sürətlənməsi 3. İstehsalın təmərgüzləşməsi və mərkəzləşməsi; 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. Ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 4, 5
- D) 2, 3, 5

**249) Sual:**İkinci elmi-texniki inqilabın tarixi xronoloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- A) XVI-XIX əsrlər
- B) XVIII əsrin sonu-XIX əsr
- C) XV-XVII əsrlər
- D) XIX əsrin sonu-XX əsrin əvvələri

**250) Sual:**Birinci elmi-texniki inqilabın tarixi xronoloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- A) XVI-XIX əsrlər
- B) XVIII əsrin sonu-XIX əsr
- C) XV-XVII əsrlər
- D) 1913-1970-ci illər

**251) Sual:**Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafi prosesində baş vermiş əsas

inqilablara aşağıdakılardan hansıları aid deyil 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- A) 1, 2
- B) 3, 4
- C) 4, 5
- D) 3, 5

**252) Sual:**Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafi prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aiddir 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- A) 1, 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 1, 3, 5

**253) Sual:**Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına kecid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- A) 1, 2
- B) 2, 3
- C) 3, 4
- D) 1, 3

**254) Sual:**I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pişləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafi 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafi

- A) 1 , 2
- B) 2, 3
- C) 3, 5
- D) 4, 5

**255) Sual:**Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi (xidmət iqtisadiyyatı dövrü) dövründə baş vermiş əsas hadisələr sırasına aşağıdakılardan hansıları aiddir 1. Üçüncü elmi –texniki inqilab yaxud elmi-informasiya inqilabı 2. İstehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına kecid 3. Dünya sosializm sisteminin coğrafiyasının genişlənməsi 4. Qlobal ekoloji problemin aradan qaldırılması

- A) 1, 2
- B) 2, 3
- C) 3, 4
- D) 1, 3

**256) Sual:**Dünya iqtisadiyyatının dördüncü inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- A) Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- B) Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər

C) Büyük cografî këşfler mërhëlësi XV-XVII əsrlər

D) Xidmət iqtisadiyyatı dövrü 1970-2000-ci illər

**257) Sual:** İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

A) 1, 2, 3

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 4, 5

**258) Sual:** İkinci dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Dünya iqtisadiyyatında kəskin resurs itkiləri müşahidə olundu 2. Dünya iki antiqonist sistemə parçalandı 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

A) 1, 2

B) 2, 3

C) 3, 5

D) 4, 5

**259) Sual:** İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniyanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafı 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

A) 1, 2, 3

B) 2, 3, 4

C) 4, 5, 6

D) 2, 3, 6

**260) Sual:** İkinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. 1919-cü ildə imzalanmış Versal müqaviləsi üzrə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi 2. Almaniyanın hərbi potensialının görünməmiş dərəcədə inkişaf etməsi 3. Almaniya, İtaliya və Yaponiyanın dünya iqtisadi düzənindən razı qalmaması 4. Iqtisadi qloballaşma tendesiyasının genişlənməsi 5. Dünya ticarətinin və kapitalın miqrasiyasının dinamik inkişafı 6. Miqrasiya münasibətlərinin coğrafiyasının genişlənməsi

A) 1, 2, 4

B) 2, 3, 4

C) 4, 5, 6

D) 2, 4, 6

**261) Sual:** Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın ən əsas başvermə səbəbi aşağıdakılardan hansıdır

A) Sivil dəyərlər sistemində substansional dəyişikliklərə

- B) Ekoloji situasiyanın pisləşməsi
- C) Əsas iqtisadi resursların kəskin şəkildə azalması
- D) İstehsal →istehlak cütlüyündə yaranan ziddiyyətlər**

**262) Sual:** Büyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın tarixi xanaloji dövrü aşağıdakılardan hansıdır

- A) 1929-1933-cü illər**
- B) 1950-1979-ci illər
- C) 1914-1918-ci illər
- D) 1939-1945-ci illər

**263) Sual:** I dünya müharibəsinin əsas sosial-iqtisadi nəticələri sırasına aşağıdakılardan hansıları aid etmək olar 1. Rusiyada oktyabr çevrilişi ilə beynəlxalq səviyyədə siyasi situasiyanın gərginləşməsi 2. əsas iqtisadi resursların kəskin şəkildə azalması 3. Ekoloji situasiyanın pisləşməsi 4. Ticarətin dinamikasının və coğrafiyasının dinamik inkişafı 5. Kapital qoyuluşunun dinamikasının və coğrafiyasının dinamik inkişafı

- A) 1 , 2, 3**
- B) 2, 3, 4
- C) 2, 3, 5
- D) 3, 4, 5

**264) Sual:** I dünya müharibəsinin ümumi hərbi xərcləri nə qədər təşkil etmişdir

- A) 200 mlrd ABŞ dolları**
- B) 1,2 mlrd ABŞ dolları
- C) 100 mlrd ABŞ dolları
- D) 2,5 mlrd ABŞ dolları

**265) Sual:** Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. XX əsrin əvvələrindən başlayaraq Almanianın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. İqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafı

- A) 1 , 2, 4**
- B) 2, 3, 4
- C) 3, 5, 6**
- D) 2, 4, 6

**266) Sual:** Birinci dünya müharibəsinin əsas səbəbləri sırasına aşağıdakılardan hansıları aiddir 1. XX əsrin əvvələrindən başlayaraq Almanianın beynəlxalq səviyyəli siyasi proseslərdən və dünya bazarlarından sıxışdırılması 2. Təmərgüzləşmiş iri kapital strukturları arasında təsir sferalarının bölgüsü üzrə yaranmış ziddiyyət və onun aradan qaldırılmasında iqtisadi metodların gücsüzlüyü 3. ABŞ dünya iqtisadi-siyasi arenada mövqeyinin güclənməsi 4. əsas bazarların inhisarlaşması 5. İqtisadi qloballaşma tendesiyasının genişlənməsi 6. Dünya ticarətinin dinamik inkişafı

- A) 1 , 2, 4**
- B) 2, 3, 4
- C) 3, 4, 5**

D) 2, 4, 6

**267) Sual:** Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsində rifaha birbaşa zərbə vuran əsas nəhəng tarixi hadisələr aşağıdakılardan hansılardır 1. I dünya müharibəsi (1914-1918) 2. Dünya iqtisadi böhranı (1929-1933) 3. İsrail dövlətinin yaranması (1948) 4. II dünya müharibəsi (1939-1945) 5. Dünya sosialist sisteminin yaranması (1917-1991) 6. Rusiya Federasiyasının müstəqillik əldə etməsi (1991)

- A) 1, 2, 4, 5
- B) 2, 3, 4, 5
- C) 3, 4, 5, 6
- D) 1, 2, 4, 6

**268) Sual:** I dünya müharibəsinin tarixi xranoloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- A) 1914-1918-ci illər
- B) 1950-1979-ci illər
- C) 1941-1945-ci illər
- D) 1939-1945-ci illər

**269) Sual:** Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsinin məzmun tutumu baxımdan hansı iki dövrə bölünür

- A) 1913-1938-ci illər və 1938-1991-ci illər
- B) 1950-1979-ci illər və 1980-2000-ci illər
- C) 1920-1930-ci illər və 1970-1990-ci illər
- D) 1940-1945-ci illər və 1990-1999-ci illər

**270) Sual:** Dünya iqtisadiyyatında keyfiyyət dəyişikliyinin baş verdiyi tarixi xranoloji dövr aşağıdakılardan hansıdır

- A) 1970-ci ildən etibarən
- B) 1990-ci ildə etibarən
- C) 2000-ci ildən sonrakı dövr
- D) Heç biri

**271) Sual:** Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aididir 1. Xarici ölkə bazarı 2. Regional bazar 3. Beynəlxalq bazar (dünya bazarı) 4. Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- A) 1, 2, 3
- B) 2, 3, 4
- C) 4, 5, 6
- D) 2, 4, 6

**272) Sual:** Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar 3. Beynəlxalq bazar (dünya bazarı) 4. Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- A) 1, 2, 3
- B) 2, 3, 4
- C) 4, 5, 6
- D) 2, 4, 6

**273) Sual:**Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar

- A)** 1 , 2, 3
- B) 2, 3, 4
- C)** 3, 4, 5
- D) 2, 4, 5

**274) Sual:**Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2. Regional bazar 3.Beynəlxalq bazar (dünya bazarı) 4.Ölkədaxili regional bazar 5. Milli bazar

- A)** 1 , 2
- B) 2, 3
- C)** 4, 5
- D) 2, 4

**275) Sual:**Tipalogiyasına görə bazarın əsas etibarilə hansı növləri fərqləndirilmir

- A) Daxili və xarici bazar
- B) Mərkəz və əyalət bazarı
- C) Şəhər və kənd bazarı
- D)** Heç biri

**276) Sual:**Bazarnın instrumental anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- A) Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- B) İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- C)** Mal, xidmət, informasiya, pul, kredit, kapital üzrə alqı-satqı əməliyyatlarının aparıldığı yer
- D) Heç biri

**277) Sual:**Bazarnın kateqoriyal anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- A) Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- B) İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- C) Xidmət sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- D)** Heç biri

**278) Sual:**Fransada kapitalist münasibətlərinin genezisi hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- A)** XVI əsr XVIII əsrin sonlarına qədər
- B) e. ə. 400 min il – 5 min il
- C) XIX əsrin sonu XX əsrin əvvəlləri
- D) VII-XVIII əsrlər

**279) Sual:**Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsi hansıdır və hansı tarixi dövrü əhatə etmişdir

- A)** Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- B) Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- C) Böyük coğrafi kəşflər mərhələsi XV-XVII əsrlər

D) Heç biri

**280) Sual:**Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aid deyil 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. Müəssisə 6. Səhmdar cəmiyyət

- A) 1 , 2
- B) 2, 3
- C) 5, 6**
- D) 2, 4

**281) Sual:**Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aiddir 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. TMK 6. TMB

- A) 3, 4, 5, 6
- B) 2, 3, 4, 5
- C) 1 , 2, 3,4**
- D) 1, 2, 4, 5

**282) Sual:**İnhisarçı birliklərin əsas etibarilə neçə təşkilati-hüquqi forması mövcuddur

- A) 5
- B) 3
- C) 6
- D) 4

**283) Sual:**G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 1, 4, 6**
- D) 2, 4, 5

**284) Sual:**G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3
- B) 2, 3, 4**
- C) 3, 4, 5
- D) 2, 4, 5

**285) Sual:**Qərb iqtisadçıları G.Dolan və D.Lindsey inhisarın əsasən neçə növünü fərqləndirirlər

- A) 1
- B) 2
- C) 3**
- D) 4

**286) Sual:**Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnaloji

inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 6
- B) 2, 3
- C) 4, 5
- D) 2, 4

**287) Sual:**Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnoloji inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3, 4
- B) 2, 3, 4, 5**
- C) 3, 4, 5, 6
- D) 1, 2, 4, 5

**288) Sual:**Müasir yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- A) 1
- B) 2
- C) 3
- D) 4**

**289) Sual:**Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2
- B) 2, 3
- C) 3, 4
- D) 4, 5**

**290) Sual:**Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3**
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**291) Sual:**Dünya iqtisadiyyatının üçüncü inkişaf mərhələsi hansı tarixi-xranaloji dövrü əhatə etmişdi

- A) XVI-XIX əsrlər
- B) 1870-1913-cü illər
- C) XV-XVII əsrlər
- D) 1913-1970-ci illər**

**292) Sual:**İnhisarın yaranması tarixinin bazar mərhələsinin alt mərhələləri aşağıdakılardan hansılarıdır

- A) Klassik və müasir inhisar dövrü**
- B) Bazara qədərki və klassik inhisar dövrü

- C) Bazar dövrü və cografî kəşflər dövrü
- D) Heç biri

**293) Sual:** İnhisarın yaranması tarixinin əsas mərhələləri aşağıdakılardan hansılarıdır

- A) Bazara qədərki dövr və bazar dövrü
- B) Bazara qədərki və informasiya iqtisadiyyatı dövr
- C) Bazar dövrü və cografî kəşflər dövrü
- D) Heç biri

**294) Sual:** Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə etmirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin geniş vüsət alması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- A) 1 , 2
- B) 2, 4**
- C) 3, 4
- D) 2, 5

**295) Sual:** Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə edirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin dağılması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- A) 1 , 2, 3**
- B) 2, 3, 4
- C) 3, 4, 1
- D) 2, 3, 4

**296) Sual:** Aşağıdakılardan hansı iqtisadçı ticarəti iqtisadi sistemi (bazar prinsipləri əsasında) formalasdırı əsas element hesab edirdi

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) F.Xayek**

**297) Sual:** Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. İnhisarızmin yaranması 2. Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- A) 1 , 2
- B) 3, 4**
- C) 4, 5
- D) 2, 4

**298) Sual:** Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. İnhisarızmin yaranması 2. Beynəlmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- A) 1 , 2, 5
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**299) Sual:**Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil  
1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid  
3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- A) 1 , 2
- B) 3, 4**
- C) 1, 5
- D) 2, 5

**300) Sual:**Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- A) 1 , 2, 5
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**301) Sual:**XIX əsrin sonu XX əsrin əvvələrində baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

- A) I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- B) II etap - Dünya bazarının qərarlaşıdiği dövr
- C) III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi**
- D) VII-XVIII əsrlər

**302) Sual:**XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

- A) I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- B) II etap - Dünya bazarının qərarlaşıdığı dövr
- C) III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə cevriləməsi**
- D) VII-XVIII əsrlər

**303) Sual:**Dünya iqtisadiyyatının tarixində dünya bazarının təşəkkülü hansı tarixi xanaloji dövrə təsadüf etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) e. ə. 400 min il – 5 min il
- C) XIX əsrin sonu XX əsrin əvvəlləri**
- D) VII-XVIII əsrlər

**304) Sual:**İnformasiya iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- A) 1970-ci ildən etibarən
- B) 1990-cı ildə etibarən
- C) 2000-ci ildən sonrakı dövr
- D) Heç biri

**305) Sual:** Xidmət iqtisadiyyatı hansı tarixi xanaloji dövrü əhatə etmişdir

- A) 1970-2000-ci illər
- B) 1960-2006-cı illər
- C) 1950-2000ci illər
- D) Heç biri

**306) Sual:** Sənaye inqilabının ikinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) X-XI əsrlərin ikinci yarısı
- C) IX əsr
- D) VII-XVIII əsrlər

**307) Sual:** Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Dənizçilik və ticarətin güclü inkişafı
- B) Ticarətin formalaşması
- C) Əkinçilikdə irrriqasiya sisteminə keçid
- D) Heç biri

**308) Sual:** Sənaye inqilabının birinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- A) XV-XVI əsrlər
- B) X-XI əsrlər
- C) IX əsr
- D) VII-XVIII əsrlər

**309) Sual:** Aqrar inqilabının (Neolit) ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Primitiv əkinçilik və maldarlığa keçid
- B) Ticarətin formalaşması
- C) Əkinçilikdə irrriqasiya sisteminə keçid
- D) Heç biri

**310) Sual:** Aqrar inqilabının (Neolit) ikinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- A) 2-3 min il b.e.ə.
- B) 5-3 min il b.e.ə.
- C) 7-5 min il b.e.ə.
- D) Heç biri

**311) Sual:** Aqrar inqilabının (Neolit) birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Primitiv əkinçilik və maldarlığa keçid
- B) Ticarətin formalaşması
- C) Sənətkarlığın formalaşması və inkişafı

D) Heç biri

**312) Sual:**Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı tarixi xranaloji mərhələni əhatə etmişdir

- A) 7-5 min il b.e.ə.
- B) 9-3 min il b.e.ə.
- C) 2-3 min il b.e.ə.
- D) Heç biri

**313) Sual:**Dünya iqtisadiyyatı tarixində əksər ölkələrin keçdiyi inkişaf mərhələsi aşağıdakılardan hansıdır

- A) Feodalizm
- B) Sosializm
- C) Kapitalizm
- D) Heç biri

**314) Sual:**Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- C) Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığımı
- D) Heç biri

**315) Sual:**Feodalizmin tarixi dövrlənməsinin klassik orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- C) Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığımı;
- D) Heç biri

**316) Sual:**Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- C) Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığımı
- D) Heç biri

**317) Sual:**Nəzəri baxımdan ümumi şəkildə dünya iqtisadiyyatının formallaşmasının hansı iki böyük dövrə bölünmüdüür

- A) Genezisə qədərki və genezisi dövrü
- B) Genezisə qədərki və qloballaşma dövrü
- C) Genezis dövrü və böhranlı dövr

D) Heç biri

**318) Sual:**XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud deyildi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturaları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturaları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adı köçəri manufakturalar

- A) 1 , 2
- B) 2, 4
- C) 1, 4
- D) 3, 4**

**319) Sual:**XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturaların aşağıdakılardan hansı tipləri mövcud idi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturaları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturaları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturaları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adı köçəri manufakturalar

- A) 1 , 2
- B) 3, 4
- C) 1, 4
- D) 2, 4

**320) Sual:**İlkin kapital yiğiminin fransız metodu aşağıdakılardan hansı əsas xüsusiyyətləri ilə fərqlənirdi 1.Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi böyüklüyü 2. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi kiçikliyi 3. Daxili bazarın nisbi zəifliyi 4. Daxili bazarın nisbi dinamikliliyi

- A) 1 , 3
- B) 2, 4
- C) 1, 4
- D) 3, 4

**321) Sual:**Fransada ilkin kapital yiğiminin xranaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) XVI-XVIII əsrlər**
- D) XV-XVII əsrlər

**322) Sual:**Ingiltərədə ilkin kapital yiğiminin xranaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) XVI-XVIII əsrlər
- D) XV-XVII əsrlər**

**323) Sual:**İlkin kapital yiğiminin əsas mənbələrinə aşağıdakılardan hansıları aid deyildir 1. Müstəmləkə sistemi; 2. Dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri arasındaki müharibələr və müstəmləkə ələ keçirmə istəyi dövlətin pula olan tələbatını kəskin şəkildə artırmışdır; 3. Azad bazar sistemi; 4. Vergi sistemi; 5. Liberal xarici ticarət sistemi; 6. Sənaye proteksionizmi –

yüksək idxlə rüsumları, ixrac mükafatlandırmaşları;

- A) 1, 2
- B) 3, 5**
- C) 1, 3
- D) 2, 4

**324) Sual:** İşçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi və istehsal vasitələrinin kapitala çevrilməsini özündə ehtiva edən tarixi proses necə adlanır

- A) Qeyri –ekvivalent ticarət
- B) İlkin kapital yiğimi**
- C) Ekvivalent ticarət
- D) Heç biri

**325) Sual:** Bərabər sahələr sistemi nin tətbiqi hansı tarixi xronoloji dövrə təsadüf edir

- A) Erkən orta əsrlərdə
- B) Qədim dövrdə
- C) XIX əsrin sonları
- D) XXI əsrin əvvəllərində**

**326) Sual:** Dövlət pay sistemi nin tətbiqi hansı tarixi xronoloji dövrə təsadüf edir

- A) III əsr**
- B) IX əsrin sonlarında
- C) V əsrin sonları
- D) II əsrlər

**327) Sual:** Tarixi Şərq modeli iqtisadiyyatın strukturunun hansı iki sektorluğu ilə fəaliyyət göstərirdi

- A) Dövlət və icma sektorları
- B) Dövlət və özəl sektorları
- C) İstehsal və xidmət sektorları**
- D) Heç biri

**328) Sual:** Feodalizmin Qərb makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- A) Dövlət vergiləri
- B) Feodal rentası**
- C) Bələdiyyə vergisi
- D) Heç biri

**329) Sual:** Feodalizmin Şərq makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- A) Dövlət vergiləri
- B) Feodal rentası
- C) Bələdiyyə vergisi
- D) Heç biri**

**330) Sual:** Feodalizmin Qərb makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- A) Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- B) Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- C) Yetkin feodalizm dövründə siyasi parçalanma
- D) Heç biri

**331) Sual:** Feodalizmin Şərq makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- A) Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- B) Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- C) Yetkin feodalizm dövründə siyasi parçalanma
- D) Heç biri

**332) Sual:** Feodalizmin Qərb makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- A) Dövlət mülkiyyəti
- B) Xüsusi mülkiyyət
- C) Qarışiq mülkiyyət
- D) Bələdiyyə mülkiyyəti

**333) Sual:** Feodalizmin Şərq makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

- A) Qarışiq mülkiyyət
- B) Xüsusi mülkiyyət
- C) Dövlət mülkiyyəti
- D) Bələdiyyə mülkiyyəti

**334) Sual:** Sənayeləşmə bir proses olmaq etibarı ilə aşağıdakı hansı mütərəqqi xarakterləri daşıyırdı  
1. əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır 2. Şəhərlərin inkişafı sürətlənir 3. Iri sənaye və nəqliyyat mərkəzləri yaranır 4. Kəndlərdə əhalinin artım dinamikası müşahidə edilirdi 5. Xarici miqrasiya prosesləri sürətlənirdi

- A) 1, 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**335) Sual:** Yaponiyada sənaye inqilabı nə vaxt baş vermişdir

- A) XVIII əsrin sonları
- B) XIX əsrin sonlarında
- C) XVIII əsrin sonları
- D) XV-XVII əsrlər

**336) Sual:** ABŞ-da sənaye inqilabı nə vaxt baş vermişdir

- A) XVIII əsrin sonları
- B) XIX əsrin birinci yarısı
- C) XVIII əsrin sonları
- D) XV-XVII əsrlər

**337) Sual:**Aşağıdakılardan hansıları sənaye inqilabının əsas mərhələlərinə aid deyil 1. İstehsalın bir sahəsində tətbiq olunan maşın zəncirvari reaksiya kimi digərlərində də tətbiq zəruriliyini ortalığa qoydu; 2. Mühərrikin təkmilləşməsi – buxar maşınlarının yaranması; 3. Sənayede texniki inqilab nəqliyyatda da kardinal dəyişikliyə səbəb oldu (Paravoz, Paraxod) 4. əkinçilik və maldarlığın dinamik inkişafı 5. İdarəetmə sisteminin təkminləşdirilməsi məsələlərinin təkmilləşdirilməsi

- A) 1 ,2
- B) 2, 3
- C) 3, 4
- D) 4, 5**

**338) Sual:**Dünya iqtisadiyyatı tarixində ilk sənaye inqilabı hansı ölkədə baş vermişdir

- A) Fransa
- B) İngiltərə**
- C) Hollandiya
- D) İspaniya

**339) Sual:**İngiltərədə sənaye inqilabı nə vaxt baş vermişdir

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) XIX əsrin 70-ci illəri
- C) XVIII əsrin sonları**
- D) XV-XVII əsrlər

**340) Sual:**Aşağıdakılardan hansı əks mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- C) Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir**

**341) Sual:**Aşağıdakılardan hansı mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- C) Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir**
- D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.

**342) Sual:**Aşağıdakılardan hansı üzvü manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur**
- C) Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir
- D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.

**343) Sual:**Aşağıdakılardan hansı heterogen manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- C) Məmulatın hazırlanması prosesi bütünlüklə kapitalist müəssisəsində həyata keçirilir**

D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.

**344) Sual:** Manufakturanın neçə əsas forması mövcuddur

- A) 1
- B) 2
- C) 3
- D) 4**

**345) Sual:** Yaponiyada ilkin kapital yığıminın xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) XVIII-XIX əsrin 70-ci illəri**
- C) XVI-XVIII əsrlər
- D) XV-XVII əsrlər

**346) Sual:** Almaniyada ilkin kapital yığıminın xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) XVIII-XIX əsrin ikinci yarısı**
- C) XVI-XVIII əsrlər
- D) XV-XVII əsrlər

**347) Sual:** Metropoliya → müstəmləkə münasibətlərində siyasi-hüquqi aspektən 3 yanaşmanı formalasmışdır ki, bunlar aşağıdakılardan hansılarıdır 1. Ölkənin dövlət müstəqilliyinin saxlanması (Latin Amerikası ölkələri) 2. Asılılığın ara-keçid formaları (protektorat – Misir, Tunis, Kuveyt, Bəhreyn və s.; mandat sistemi – Millətlər Liqasının mandatı). 3. Metropoliyaya tam tabeçilik – Hindistan, əlcəzair, Birma, Seylan, İndoneziya. 4. Ölkənin dövlət müstəqilliyinin itirilması (Keçmiş Sovetlər Birliyi ölkələri)

- A) 1, 2, 3**
- B) 2, 3, 4
- C) 1, 3, 4
- D) 1, 2, 4

**348) Sual:** Müstəmləkəciliyin ilk dövrlərinə xas olan ənənəvi münasibət formaları aşağıdakılardan hansılarıdır

- A) Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
- B) Qeyri-ekvivalent ticarət, mütəmləkə xəracı, vergi talanı**
- C) Ekvivalent ticarət, mütəmləkə xəracının olmaması, müstəqil vergi
- D) Heç biri

**349) Sual:** Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının ikinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- A) Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropolianın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
- B) Sənaye inqilabından sonrakı dövr:** XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
- C) Sənaye inqilabına qədərki dövr: Metropolianın azad ticarət prinsipləri altında ekvivalent ticarət

əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər

D) Heç biri

**350) Sual:**Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının birinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

A) Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarlılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər

B) Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.

C) Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər

D) Heç biri

**351) Sual:**Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatları neçə mərhələdən keçmişlər

A) 2

B) 3

C) 5

D) 4

**352) Sual:**Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının feodal tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

A) Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracaya yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

B) Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonalar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyanın asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi

C) Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər

D) Heç biri

**353) Sual:**Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının fermer (köçürmə) təsərrüfatı tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

A) Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər

B) Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zəlandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sixışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonalar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyanın asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi

C) Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracaya yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

D) Heç biri

**354) Sual:** Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının plantasiya tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

A) Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracaya yönəlik ixtisaslaşma. Bu təsərrüflərdən əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

B) Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların səxişdiriləsi, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərir. Sonalar “azadlıq mühəribələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır. Avropa dövlətlərinin birləşməsi

C) Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər

D) Heç biri

**355) Sual:** Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının neçə tipi mövcud olmuşdur

- A) 3
- B) 2
- C) 5
- D) 4

**356) Sual:** Böyük coğrafi kəşflərin Qərbin tarixi-iqtisadi yüksəlişində oynadığı əsas istiqamətlərdən biri kimi aşağıdakılardan hansını qiymətləndirmək olar

- A) Qiymət inqilabı
- B) Sənaye inqilabı
- C) Ticarət inqilabı
- D) Tələb inqilabı

**357) Sual:** Avropa sənayesində kapitalist münasibətləri sisteminin genezisi hansı tarixi dövrə təsadüf edir

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər
- C) XVI-XVIII əsrlər
- D) XVI-XVII əsrlər

**358) Sual:** Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasetin əsas cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olmaz. 1. İqtisadi siyaset – ayrı-ayrı şəhərlərin yaxud ərazi vahidlərinin deyil, bütövlükdə ölkənin mənafelərinə yönəlmüşdür. 2. İqtisadi siyaset vahid mərkəzdən – dövlət tərəfindən həyata keçirilirdi. 3. İqtisadi siyaset iki mərkəzdən – dövlət və özəl sektor tərəfindən həyata keçirilirdi. 4. İqtisadi siyaset – iqtisadiyyatın kənd təsərrüfatı sferasını əhatə edirdi. 5. əsas məqsədlərdən biri tədricən bütün ölkəni əhatə edəcək daxili bazarnın formalasdırılmasından ibarət olmuşdur. 6. İqtisadi siyaset – iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən tədbirlər kompleksi formasında həyata keçirilirdi.

- A) 3, 4
- B) 2, 6

C) 3, 6

D) 1, 6

**359) Sual:** İstehsal iqtisadiyyatı – son orta əsrlərin tarixi xronologiyası hansı dövrləri əhatə etmişdir

A) b.e.ə VI-VII əsrin II yarısına qədər

B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər

C) XVI-XVIII əsrlər

D) 1096-1270-ci illər

**360) Sual:** Erkən orta əsrlərin sonundan etibarən Qərb ölkələri tərəfindən həyata keçirilən səlib yürüşlərinin tarixi xronalogiyası aşağıdakılardan hansı dövrü əhatə etmişdir

A) b.e.ə VI-VII əsrin II yarısına qədər

B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər

C) 1510-1670-cı illərə qədər

D) 1096-1270-ci illər

**361) Sual:** İstehsal iqtisadiyyatı formasıyasında qıldıya dedikdə başa düşülür

A) Müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların birliyidir

B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

C) Kənd təsərrüfatı fəaliyyətilə məşğul olan insanların birliyidir

D) Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;

**362) Sual:** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin üçüncü mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

B) Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa başlayır (Şimali İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).

C) Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.

D) Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;

**363) Sual:** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin ikinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

C) Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.

D) Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış

edirlər

**364) Sual:**Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin birinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- D)** Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxs edirlər;

**365) Sual:**Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisi neçə mərhələdən keçmişdir

- A)** 3
- B) 6
- C) 5
- D) 4

**366) Sual:**XI əsrənən başlayaraq şəhərlərin iqtisadi əhəmiyyətinin sürətlə artma səbəbləri kimi xarakterizə edilir 1. Cəmiyyətin təbəqəli xarakteri 2. İerarxik struktur 3. Feodal asılılığından azad olma 4. Dini dünya görüşünün hökmranlığı 5. Feodalın təsir dairəsindən kənarda azad bazar, azad ticarətin mövcudluğu 6. Qeyri ierarxik strukturun mövcudluğu

- A)** 3, 5
- B) 2, 6
- C) 3, 6
- D) 1, 6

**367) Sual:**Feodalizmin sosial-siyasi spesifikasının əsas cəhətlərinə aşağıdakılardan hansıları aid deyildir 1.Cəmiyyətin təbəqəli xarakteri 2.İerarxik struktur 3.Korporativ qurumların geniş yayılması 4.Dini dünya görüşünün hökmranlığı 5.Bazarın cografiyasının genişlənməsi 6.Qeyri ierarxik strukturun mövcudluğu

- A)** 5, 6
- B) 2, 6
- C) 3, 6
- D) 1, 6

**368) Sual:**Feodalizmin qərarlaşıdıgı dövrün əsas xarakterik xüsusiyyətləri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1.Natural təsərrüfat ( qapalı ) – istehsal edilmiş məhsul istehsal yerində də istehlak olunur. Yəni, istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir. 2.Istehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır 3.Mübadilə - mənimsəmə iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir 4.əmtəə istehsalı yoxdur 5.Bazar yoxdur 6.Geniş bazar mövcuddur 7.əmtəə istehsalı mövcuddur

- A)** 5, 6
- B) 1, 2
- C) 3, 4
- D) 1, 5

**369) Sual:** Postindustrial cəmiyyət nəzəriyyəsini aşağıdakı tədqiqatçılardan hansı irəli sürmüştür

- A) A.Toynbı
- B) O.Toffler
- C) D. Bell**
- D) D. Rikardo

**370) Sual:** D.Bellə görə postindustrial olmaqlığının neçə əlamətini mövcuddur

- A) 4
- B) 2
- C) 3
- D) 5**

**371) Sual:** D.Bellə görə postindustrial olmaqlığının belə bir əlamətini mövcud deyildir

- A) Əmtəə istehsalından xidmət istehsalına keçid
- B) Nəzəri biliyin aparıcı rolu
- C) Yeni intellektual texnologiyalar əsasında qərarların qəbulunun təminatı
- D) Praktiki biliyin aparıcı rolu**

**372) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin hansı tipi mövcud deyildir

- A) İndistrializmə qədərki tip
- B) İndisturial tip
- C) Postindisturial tip
- D) Sosial demokratik tip**

**373) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturializmə qədərki tipinin coğrafiyasına aid deyil

- A) Afrika
- B) Latin Amerikası
- C) Cənubi Asiya
- D) Şərqi avropa**

**374) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indisturial tipinin coğrafiyasına aid deyil

- A) Avropa
- B) Keçmiş sovet respublikaları
- C) Yaponiya
- D) Braziliya**

**375) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindisturial tipinin coğrafiyasına aiddir

- A) Avropa
- B) Keçmiş sovet respublikaları
- C) Meksika
- D) ABŞ**

**376) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aid deyil

- A) Əkinçilik
- B) Heyvandarlıq
- C) Balıqçılıq
- D) Maşınqayırma**

**377) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin xarakterinə aiddir

- A) Əkinçilik
- B) Heyvandarlıq
- C) Balıqçılıq
- D) Kütləvi istehlak mallarının istehsalı**

**378) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindistrial tipinin xarakterinə aiddir

- A) Əkinçilik
- B) Xidmət istehsalı**
- C) Balıqçılıq
- D) Kütləvi istehlak mallarının istehsalı

**379) Sual:** Tarixi dövrlənmənin D.Helbreyt versiyasına görə kapitalizmin hansı mərhələləri fərqləndirilir

- A) Klassik və müasir kapitalizm**
- B) Orta kapitalizm
- C) Ilkin və son kapitalizm
- D) Kütləvi istehlak mallarının istehsalı dövrü

**380) Sual:** Tarixi dövrlənmənin D.Helbreyt nəzəriyyəsi aşağıdakılardan hansıdır

- A) Klassik və müasir kapitalizm nəzəriyyəsi
- B) Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- C) Yeni industrial cəmiyyət nəzəriyyəsi**
- D) Postindistrial cəmiyyət nəzəriyyəsi

**381) Sual:** Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş nəzəriyyəsi aşağıdakılardan hansıdır

- A) Vahid industrial cəmiyyət nəzəriyyəsi**
- B) Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- C) Yeni industrial cəmiyyət nəzəriyyəsi
- D) Postindistrial cəmiyyət nəzəriyyəsi

**382) Sual:** Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi nəçə əsas xarakterik cəhətlə səciyyələndirilmişdir

- A) 3
- B) 2**

C) 4

D) 5

**383) Sual:**Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi əsas xarakterik cəhətlərindən deyildir

A) Müəssisə - ailə münasibətləri

B) Texnaloji əmək bölgüsü

C) Kapital yığımı

D) Informasiya yığımı

**384) Sual:**Tarixəqədərki və cəmiyyətəqədərki dövr aşağıdakılardan hansı xranoloji intervalı əhatə etmişdir

A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli

B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli

C) İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər

D) 1.6-0.04 mln il əvvəl

**385) Sual:**Tarixəqədərki tarix: geoxronologiyasına görə palezoy erasında yaranmışdır

A) Balıqlar, həşaratlar, sürünenlər və bitlikər

B) Sadə orqanizmlər, molyusklar

C) İlk insanlar

D) Heç biri

**386) Sual:**Tarixəqədərki tarix: geoxronologiyasına görə insan erasında yaranmışdır

A) Üzvi həyatın müasir formaları. Neantroplar

B) Sadə orqanizmlər, molyusklar

C) Balıqlar, həşaratlar, sürünenlər və bitlikər

D) Heç biri

**387) Sual:**İbtidai icma dövrünün əsas xarakteristikası aşağıdakılardan hansıdır

A) Bu dövr dövlətin meydana gəlməsi dövründən başlamışdır

B) Bu dövr insanın yarandığı dövrə qədər olan dövrdür

C) Bu dövr insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana gəlməsinə qədər davam etmişdir.

D) Heç biri

**388) Sual:**İbtidai icma dövrünün – mənimsəmə iqtisadiyyatının əsas xarakterik cəhətlərinə aşağıdakılar hansıları aiddir 1.Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliliyi və ifrat ləngliklə təkmilləşməsi; 2.Təbii resursların və istehsalın nəticələrinin kollektiv sürətdə mənimsənilməsi; 3.Bərabər bölgü, sosial bərabərlik; 4.Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı; 5.Xüsusi mülkiyyət və dövlətin yoxluğu.

A) 1, 2, 3

B) 2, 4, 5

C) 3, 4, 5

D) Hamısı

**389) Sual:** Mənimsəmə iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

- A) İki mərkəzçilik (şərq və qərb)
- B) Təkmərkəzçilik
- C) Polisentrizmdir (çox mərkəzçilik).**
- D) Heç biri

**390) Sual:** İbtidai dövrün, ibtidai icmanın dağılmağa başladığı zamanı adətən hansı era ilə bağlayırlar

- A) Daş erası
- B) Metal erası**
- C) Dəmir erası
- D) Heç biri

**391) Sual:** Eneolit – mis-daş əsrinin (6 min il b.e.ə.) əsas xarakterik cəhəti kimi aşağıdakılardan hansı çıxış etmişdir

- A) Daş əmək alətlərinin yaranması
- B) Mis əmək alətlərinin yaranması**
- C) Dəmir əmək alətlərinin yaranması
- D) Heç biri

**392) Sual:** Tunc əsri hansı xranoloji dövrü əhatə etmişdir.

- A) Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- B) Avropada – 3 min il, Asiyada – IV-III min il b.e.ə.**
- C) Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- D) Heç biri

**393) Sual:** Tunc əsri dövründə tunc əmək alətlərinin yayılması hansı mühüm hadisə ilə xarakterizə olunur

- A) Daş əmək alətlərinin yaranması ilə
- B) İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə**
- C) Dəmir əmək alətlərinin yaranması ilə
- D) Heç biri

**394) Sual:** Dəmir əsri hansı xranoloji dövrü əhatə etmişdir

- A) Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- B) 3 min il b.e.ə.**
- C) Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- D) Heç biri

**395) Sual:** Dəmir əsri dövrünün təşəkkülü hansı mühüm hadisə ilə xarakterizə olunur

- A) Daş əmək alətlərinin yaranması ilə
- B) İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- C) Iqtisadiyyatın struktur təkmilləşdirilməsi, siyasi-iqtisadi prizmadan isə dünya imperiyalarının yaranması**
- D) Heç biri

**396) Sual:** İbtidai cəmiyyət epoxası dövr aşağıdakılardan hansı xronoloji intervalı əhatə etmişdir

- A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- C) 40-6 min il əvvəl
- D) 1.6-0.04 mln il əvvəl

**397) Sual:** İbtidai cəmiyyət dövrü öz inkişafında aşağıdakılardan hansı inkişaf mərhələlərini keçmişdir 1. İlk ibtidai cəmiyyət 2. Orta ibtidai cəmiyyət 3. Son ibtidai cəmiyyət 4. Aralıq ibtidai cəmiyyət

- A) 1, 3
- B) 2, 4
- C) 3, 4
- D) Hamısı

**398) Sual:** Antroposioenez hansı tarixi epoxaları əhatə edir

- A) Vəhşilik və barbarlıq
- B) Vəhşilik və tiranlıq
- C) Barbarlıq və sənətkarlıq
- D) Imperializm və təkmərkəzçilik

**399) Sual:** İcma münasibətlərinin hələdə davam etdiyi coğrafi regionlar aşağıdakılardan əsas etibarilə hansılarıdır

- A) Asiya, Afrika və L.Amerikası
- B) Mərkəzi və Şərqi Avropa
- C) Şərqi Avropa və Afrika
- D) Şərqi Avropa, Asiya və Afrika

**400) Sual:** İqtisadi tarixi yanaşmaya görə ilk dövlətlərin yaranmasının başlıca səbəbi kimi aşağıdakılardan hansı əsasdır

- A) Sosial təbəqələşmənin dərinləşməsi
- B) İqtisadi inkişaf
- C) Ticarətin inkişafı
- D) Mədəniyyətlərin inkişafı və müxtəlifliyi

**401) Sual:** İlk dövlətlərin yaranmasının xronoloji tarixi aşağıdakılardan hansıdır

- A) IV-III minillikdə (b.e.ə.)
- B) V-VI əsrlərin əvvəlləri
- C) XIII-XV əsrlər
- D) Heç biri

**402) Sual:** Xronoloji olaraq, quldarlığın coğrafi aspektindən zaman sərhədləri aşağıdakılardan hansıdır

- A) Avropada b.e.ə. III minillikdən b.e. IV əsrinin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI əsrinin sonuna (Afrika, Asiya)
- B) V-VI əsrlərin əvvəlləri avropa və asiyada
- C) XIII-XV əsrlər afrika və latın amerikasında
- D) Heç biri

**403) Sual:** Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan quldarlığa və feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Qədim Misir 2.Ön və Kiçik Asiya ölkələri 3.Qədim Hindistan 4.Qədim Pakistan 5.Qədim Yunanistan 6.Qədim İtaliya

- A) 4
- B) 2
- C) 3
- D) 5

**404) Sual:** Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan birbaşa feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Şərqi Slavyanlar 2.Alman tayfaları 3.Asiyanın maldar tayfaları 4.Şimali afrikalılar

- A) 4
- B) 2
- C) 3
- D) 5

**405) Sual:** Marksist yozuma görə quldarlıq formasiyasının əsas əlamətləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. İqtisadiyyatın natural xarakteri 2. Qul əməyi, istehsalın primitiv texnikası 3. Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4. Sənətkar əməyi, istehsalın mürəkkəb forması 5. Bazarın istehsalçı xarakteri 6. Bazarın istehlakçı xarakteri 7. Sadə əmtəə istehsalının inkişafı. Üçüncü böyük ictimai əmək bölgüsü. 8. Yunanistanda polislər, Romada bələdiyyələr

- A) 3, 5
- B) 2, 4
- C) 3, 7
- D) 1, 6

**406) Sual:** Qədim dünya anlayışı özündə aşağıdakılardan hansını ehtiva edir

- A) Qədim şərq, Qədim Yunanistan və Qədim Roma
- B) Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- C) Qədim Roma və Qədim Misir
- D) Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan

**407) Sual:** Sivilizasiyaya ilkin keçid özündə aşağıdakılardan hansını ehtiva etmir

- A) Əmək alətləri, sosial-iqtisadi münasibətlər, idarəetmə sferasında baş verən
- B) Mədəni və siyasi sferada baş verən keyfiyyət dəyişiklikləri
- C) Dini sferada baş verən keyfiyyət dəyişiklikləri
- D) Təhsil və səhiyyə sferasında baş verən keyfiyyət dəyişiklikləri

**408) Sual:** Qədim şərqi tarixi iqtisadiyyatının xronologiyası aşağıdakılardan hansıdır

- A) b.e.ə IV minilliyyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- B) b.e.ə IV minilliyyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır
- C) b.e.ə VI minilliyyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. VII əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

D) Heç biri

**409) Sual:** Neolit epoxasına aid qədim əkinçi və heyvandarların ilk yaşayış məskənləri aşağıdakılardan hansıdır

- A) Nil vadisi
- B) Qədim Çin və Qədim Yunanistan
- C) Qədim Roma
- D) Latin Amerikası

**410) Sual:** Asiya istehsal üsulunun tipik ölkəsi aşağıdakılardan hansıdır

- A) Qədim Misir
- B) Qədim Çin və Qədim Yunanistan
- C) Qədim Roma
- D) Latin Amerikası

**411) Sual:** b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit mədəniyyəti bazasında formalaşmış dövlət aşağıdakılardan hansıdır

- A) Qədim Misir
- B) Qədim Çin**
- C) Qədim Roma
- D) Latin Amerikası

**412) Sual:** Çin feodalizminin əsas cəhətlərinə aşağıdakılardan hansını aid etmək olar 1. Ierarxiya normaları və vassal öhdəliklərinə dəqiq riayət edilməməsi; 2. Hakimiyyətə və vəzifələrə mümkün iddialarda klan qohumluq dərəcəsinin nəzərə alınmaması; 3. Ağaya sadıqlıq; 4. Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul edilmiş davranış qaydalarına əməl olunması; 5. Zadəqanlığa pərvənə, statusa uyğun olaraq etika normalarının gözlənilməsi.

- A) 3, 4, 5**
- B) 1, 2, 3
- C) 2, 3, 4
- D) 1, 3, 4

**413) Sual:** Çin tarixinin dəmir əsri hansı xranoloji tarixi özündə ehtiva edir

- A) b.e.ə VI-VII əsrlər
- B) b.e.ə V-III əsrlər**
- C) b.e.ə I-III əsrlər
- D) heç biri

**414) Sual:** İnd sivilizasiyasının əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil

- A) Dini-ruhani komponentin dominantlığı
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi
- D) Heç biri**

**415) Sual:** Antik epoxanın xranoloji tarixi aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər

- B) b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər  
C) b.e.ə. VIII əsr-b.e. V əsri  
D) heç biri

**416) Sual:** Feodalizmin qərarlaşması təkamül yolunun mahiyyəti özündə əks etdirir

- A) Quldarlıq elementlərindən törəyərək  
B) Sənətkarlıq elementlərindən törəyərək  
C) Barbarlıq mərhələsindən qaynaqlanaraq  
D) Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq

**417) Sual:** Feodalizmin qərarlaşması sintez yolunun mahiyyəti özündə əks etdirir

- A) Quldarlıq elementlərindən törəyərək  
B) Sənətkarlıq elementlərindən törəyərək  
C) Barbarlıq mərhələsindən qaynaqlanaraq  
D) Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq

**418) Sual:** Feodalizmin qərarlaşması aşağıdakılardan hansı iki yolla getmişdir

- A) Sintez və Təkamül  
B) Sintez və Qarışiq  
C) Təkamül və qarışiq  
D) Analiz və sintez

**419) Sual:** Dünya iqtisadiyyatının tarixində digərlərinə nisbətən əksər ölkələrin keçdiyi tarixi iqtisadi formasiya aşağıdakılardan hansıdır

- A) Feodalizm  
B) İbtidai icma  
C) Sosializm  
D) Heç biri

**420) Sual:** Son orta əsrlərin əsas xarakterik xüsussiyətləri aşağıdakılardan hansılardır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalması  
B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi  
C) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı  
D) Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması və ilkin kapital yiğimi

**421) Sual:** Son orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- A) Qərb XVI-XVIII və Şərq XVIII-XIX  
B) Qərb XV-XVII və Şərq XIII-XIX  
C) Qərb IV-XVII və Şərq VII-XIX  
D) Qərb X-XIII və Şərq IX-XI

**422) Sual:** Klassik orta əsrlərin əsas xarakterik xüsussiyətləri aşağıdakılardan hansılardır

- A) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı

- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**423) Sual:**Aşağıdakılardan hansı iqtisadçı ticarəti iqtisadi sistemi (bazar prinsipləri əsasında) formalasdır əsas element hesab edirdi

- A) U.Rastou
- B) O.Toffler
- C) O.Kont
- D) F.Xayek**

**424) Sual:**Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. İnhisarizmin yaranması 2. Beynəmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- A) 1 , 2
- B) 3, 4**
- C) 4, 5
- D) 2, 4

**425) Sual:**Dünya bazarının inkişaf genezisinin III etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. İnhisarizmin yaranması 2. Beynəmiləlləşmə prosesinin ifrat dərəcədə intensivləşməsi 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Mal bazarının strukturca kardinal şəkildə dəyişməsi

- A) 1 , 2, 5**
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**426) Sual:**Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aid deyil 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- A) 1 , 2
- B) 3, 4**
- C) 1, 5
- D) 2, 5

**427) Sual:**Dünya bazarının inkişaf genezisinin II etapının əsas xarakterik xüsusiyyətlərinə aiddir 1. Sənaye inqilabının sosial-iqtisadi nəticələri 2. Manufakturadan fabrikə - iri maşınılı sənayeyə keçid 3. Hindçin yarımadası, Afrika və Avstraliyanın müstəmləkəçilikdən xilas olması; 4. İctimai əmək bölgüsünün ikinci mərhələsinin inkişafı 5. Bazar sistemi və bazar infrastrukturunun inkişafı, kapital ixracının meydana gəlməsi;

- A) 3, 4, 5
- B) 1 , 2, 5**

- C) 2, 3, 4
- D) 2, 4, 5

**428) Sual:**XVI-XVIII əsrlərdə baş verən hadisə və proseslər dünya bazarının formallaşmasının hansı etapını formalasdırmışdır

- A) I etap - Dünya bazarının sistemli yaranışı və ya genezisi
- B) II etap - Dünya bazarının qərarlaşlığı dövr
- C) III - Dünya bazarının dünya iqtisadiyyatının əsas tənzimləyici amilinə çevrilməsi
- D) VII-XVIII əsrlər

**429) Sual:**Dünya iqtisadiyyatının tarixində dünya bazarının təşəkkülü hansı tarixi xranaloji dövrə təsadüf etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) e. ə. 400 min il – 5 min il
- C) XIX əsrin sonu XX əsrin əvvəlləri
- D) VII-XVIII əsrlər

**430) Sual:**İnformasiya iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- A) 1970-ci ildən etibarən
- B) 1990-ci ildə etibarən
- C) 2000-ci ildən sonrakı dövr
- D) Heç biri

**431) Sual:**Xidmət iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- A) 1970-2000-ci illər
- B) 1960-2006-ci illər
- C) 1950-2000ci illər
- D) Heç biri

**432) Sual:**Modernləşmənin birinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- A) Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)
- B) Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir
- C) Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- D) Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

**433) Sual:**Istehsal iqtisadiyyatının aqrar-ticarət iqtisadiyyatı inkişaf mərhələsi hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) e. ə. 400 min il – 5 min il
- C) e. ə. 5 min il – b.e. X əsri
- D) X-XV əsrlər

**434) Sual:**Istehsal iqtisadiyyatının aqrar iqtisadiyyat inkişaf mərhələsi hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- A) XVIII-XIX əsrlərin birinci yarısı
- B) e. ə. 400 min il – 5 min il

**C) e. ə. 5 min il – b.e. X əsri**

**D) VII-XVIII əsrlər**

**435) Sual:** İstehsal iqtisadiyyatının inkişaf tarixinin neçə alt inkişaf mərhələsi mövcud olmuşdur

A) 1

B) 2

C) 3

**D) 4**

**436) Sual:** İstehsal iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

A) e. ə. 5 min il – b.e. X əsri

B) XVIII-XIX əsrlərin birinci yarısı

C) 5 min il əvvəldən orta əsrlər (V-XVIII) və yeni dövr də daxil olmaqla (XVIII-XX əsrin ikinci yarısı)

D) 10 min il əvvəldən orta əsrlər (XV-XVIII) və yeni dövr də daxil olmaqla (XVII-XXI əsrin ikinci yarısı)

**437) Sual:** Mənimmsəmə iqtisadiyyatı hansı tarixi xranaloji dövrü əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

**B) e. ə. 400 min il – 5 min il**

C) e. ə. 5 min il – b.e. X əsri

D) VII-XVIII əsrlər

**438) Sual:** Dünya iqtisadiyyatının qərarlaşması əsas inkişaf mərhələləri əsas etibarilə neçə keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuşdur

A) 1

B) 2

C) 3

**D) 4**

**439) Sual:** Böyük Yunan məskunlaşmasının neçə əsas istiqaməti mövcud olmuşdur

A) 3

B) 1

C) 2

D) 4

**440) Sual:** Sənaye inqilabın ikinci mərhələsi hansı tarixi xranaloji mərhələni əhatə etmişdir

A) XVIII-XIX əsrlərin birinci yarısı

B) X-XI əsrlərin ikinci yarısı

C) IX əsr

D) VII-XVIII əsrlər

**441) Sual:** Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

A) Əmək bölgüsünün mürəkkəbləşməsi

B) Ticarətin formalaşması

- C) Əkinçilikdə irriqasiya sisteminə keçid
- D) Heç biri

**442) Sual:**Sənaye inqilabının birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Dənizçilik və ticarətin güclü inkişafı
- B) Ticarətin formallaşması
- C) Əkinçilikdə irriqasiya sisteminə keçid
- D) Heç biri

**443) Sual:**Sənaye inqilabın birinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- A) XV-XVI əsrlər
- B) X-XI əsrlər
- C) IX əsr
- D) VII-XVIII əsrlər

**444) Sual:**Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Primitiv əkinçilik və maldarlığa keçid
- B) Ticarətin formallaşması
- C) Əkinçilikdə irriqasiya sisteminə keçid
- D) Heç biri

**445) Sual:**Aqrar inqilabın (Neolit) ikinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- A) 7-5 min il b.e.ə.
- B) 5-3 min il b.e.ə.
- C) 2-3 min il b.e.ə.
- D) Heç biri

**446) Sual:**Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı xarakterik xüsusiyyətlərə malikdir

- A) Primitiv əkinçilik və maldarlığa keçid
- B) Ticarətin formallaşması
- C) Sənətkarlığın formallaşması və inkişafı
- D) Heç biri

**447) Sual:**Aqrar inqilabın (Neolit) birinci mərhələsi hansı tarixi xanaloji mərhələni əhatə etmişdir

- A) 7-5 min il b.e.ə.
- B) 9-3 min il b.e.ə.
- C) 2-3 min il b.e.ə.
- D) Heç biri

**448) Sual:**Dünya iqtisadiyyatı tarixində əksər ölkələrin keçdiyi inkişaf mərhələsi aşağıdakılardan hansıdır

- A) Feodalizm
- B) Sosializm
- C) Kapitalizm
- D) Heç biri

**449) Sual:** Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- A) Coxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- C) Feodalizmin tədricən dağıılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığımı
- D) Heç biri

**450) Sual:** Modernləşmənin ikinci dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- A) Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)
- B) Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir**
- C) Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir
- D) Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

**451) Sual:** Dünya sistem yanaşması aşağıdakı hansı nəzəriyyələrin sintezi kimi formalılmışdır

- A) F.Brodelin “geotarix” nəzəriyyəsi və “Annallar” məktəbinin nəzəri irsi
- B) A.Toyntı və P.Sorokinin nəzəriyyələri
- C) K.Yaspersin və D.Bellinin nəzəriyyələri
- D) Heç biri

**452) Sual:** Dünya sistem nəzəriyyəsinə görə İ.Vallerstain hansı zaman tiplərini fərqləndirmişdir 1. Struktur zaman 2. Resesiyazamani 3. Tsiklik zaman 4. Ekspansiya zamanı 5. Depresiya zamanı

- A) 1, 3
- B) 2, 4
- C) 3, 5
- D) 1, 4

**453) Sual:** İlkin modernləşmə dedikdə aşağıdakılardan hansı başa düşülür

- A) Ənənəvi cəmiyyətdən industrializmə keçid
- B) Ənənəvi cəmiyyətdən feodalizmə keçid
- C) İndustrial cəmiyyətdən postindustrializmə keçid
- D) Ənənəvi cəmiyyətdən postindustrializmə keçid

**454) Sual:** N.Rozova görə tarixi dövrlənmənin əsas iqtisadi mərhələləri aşağıdakılardan hansılarıdır  
1. Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət; 2. İndustrial cəmiyyət; 3. Servis texnologiyalı 4  
Mondializm 5 Enerji daşıyıcıları sferası

- A) 1, 3, 4
- B) 2, 4, 5
- C) 1, 2, 3,**
- D) 3, 4, 5

**455) Sual:** Modernləşmənin üçüncü dalğası aşağıdakılardan hansı kimi xarakterizə edilir

- A) Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər)
- B) Şərqi və Cənubi Avropada, Rusiya, Yaponiya və Türkiyədə baş vermişdir**

- C) Asiya, Afrika və Latin Amerikasını əhatə etmişdir  
D) Hindistan və Çini əhatə etmişdir (XX əsrin əvvəllərində)

**456) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin indistrializmə qədərki tipinin coğrafiyasına aid deyil

- A) Afrika  
B) Latin Amerikası  
C) Cənubi Asiya  
**D) Şərqi avropa**

**457) Sual:** Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin hansı tipi mövcud deyildir

- A) İndistrializmə qədərki tip  
B) İndistrial tip  
C) Postindistrial tip  
**D) Sosial demokratik tip**

**458) Sual:** D.Bellə görə postindustrial olmaqlığının neçə əlamətini mövcuddur

- A) 3  
B) 2  
C) 4  
**D) 5**

**459) Sual:** Postindustrial cəmiyyət nəzəriyyəsini aşağıdakı tədqiqatçılardan hansı irəli sürmüştür

- A) A.Toyntbi  
B) O.Toffler  
**C) D. Bell**  
D) D. Rikardo

**460) Sual:** Tarixi dövrlənmənin L.Morqan təsnifatına görə vəhşilik mərhələsinə aid deyil

- A) Aşağı  
**B) Yuxarı**  
C) Orta  
D) Ali

**461) Sual:** Tarixi dövrlənmənin L.Morqan təsnifatının mərhələlərinə aid deyil

- A) Vəhşilik  
**B) Feodalizm**  
C) Barbarlıq  
D) Barbarlıq

**462) Sual:** Cəmiyyətin inkişaf mərhələlərinin U.Rostou təsnifatına görə keçid cəmiyyəti yaxud irəliləyişin ilkin şərtlərinin yaradılması mərhələsi hansı tarixi dövrə təsadüf etmişdir

- A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri  
**B) Avropa: XVII-XVIII əsrin əvvəlləri**

C) XV-XVI əsrlər

D) İnkışaf etmiş ölkələrdə müasir dövr

**463) Sual:** Cəmiyyətin inkışaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin yüksək kütləvi istehlak mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri

B) XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri

C) XV-XVI əsrlər

**D) İnkışaf etmiş ölkələrdə müasir dövr**

**464) Sual:** Cəmiyyətin inkışaf mərhələlərinin U.Rostou təsnifatına görə cəmiyyətin həllədici inkışaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri

B) XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri

C) XV-XVI əsrlər

**D) XVIII-XIX əsrlər**

**465) Sual:** V.Repke sosial-bazar təsərrüfatının əsas xarakterik cəhətləri cəhətləri kimi aşağıdakılardan hansıları prioritətləşdirmişdir 1. Personalizm (kollektivizmin əksinə olaraq) 2. Azadlıq (hakimiyətin təmərgüzləşməsinin əksinə olaraq) 3. Qeyri-mərkəzçilik (mərkəzçiliyin əksinə olaraq) 4. İradəvi hərəkət (təşkilatlanmanın əksinə olaraq) 5. Dini azadlıq (müstəqil seçim imkanı) 6. Söz azadlığı (senzuranın əksinə olaraq)

A) 1, 2, 3, 4

B) 1, 2, 4, 5

C) 3, 4, 5, 6

D) 2, 3, 4, 6

**466) Sual:** Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi nəçə əsas xarakterik cəhətlə səciyyələndirilmişdir

A) 3

B) 2

C) 4

**D) 5**

**467) Sual:** Mənimsəmə iqtisadiyyatın ərazi strukturunun əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

A) İki mərkəzçilik (şərq və qərb)

B) Təkmərkəzçilik

**C) Polisentrizmdir (çox mərkəzçilik).**

D) Heç biri

**468) Sual:** İbtidai icma dövrünün əsas xarakteristikası aşağıdakılardan hansıdır

A) Bu dövr dövlətin meydana gəlməsi dövründən başlamışdır

B) Bu dövr insanın yarandığı dövrə qədər olan dövrdür

**C) Bu dövr insanın yaranmasından başlayıb sinifli cəmiyyətin – dövlətin meydana gəlməsinə qədər davam etmişdir.**

D) Heç biri

**469) Sual:**Tarixəqədərki tarix: geoxronologiyasına görə insan erasında yaranmışdır

- A) Balıqlar, həşaratlar, sürünenlər və bitlikər
- B) Sadə orqanizmlər, molyusklar
- C) Üzvi həyatın müasir formaları. Neantroplar
- D) Heç biri

**470) Sual:**Tarixəqədərki tarix: geoxronologiyasına görə palezoy erasında yaranmışdır

- A) Balıqlar, həşaratlar, sürünenlər və bitlikər
- B) Sadə orqanizmlər, molyusklar
- C) İlk insanlar
- D) Heç biri

**471) Sual:**Dünya iqtisadiyyatının ən qədim dövrü neçə mərhələyə bölünür

- A) 6
- B) 2**
- C) 4
- D) 5

**472) Sual:**ən qədim dünyadan iqtisadi tarixinin xaranoloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- C) İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər**
- D) Xidmət iqtisadiyyatının təşəkkülü dövrü

**473) Sual:**L.Qrininin sənaye istehsal prinsipi neçə mərhələdən ibarətdir

- A) 6
- B) 2
- C) 4
- D) 5**

**474) Sual:**L.Qrininin sənaye istehsal prinsipi dördüncü mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

- A) Elmi-informasiya inqilabının təşəkkülü
- B) Maşınılı sənayenin inkişafı və onun güclü şəkildə yayılması**
- C) Sənaye inqilabının baş verməsi
- D) Xidmət iqtisadiyyatının təşəkkülü

**475) Sual:**L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi beşinci mərhələsinin aşağıdakılardan hansı tarixi dövrü əhatə etməkdədir

- A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli**
- B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- C) Elmi-informasiya inqilabının təşəkkülü dövrü
- D) Xidmət iqtisadiyyatının təşəkkülü dövrü

**476) Sual:**L.Qrininin aqrar-sənətkarlıq istehsal prinsipi neçə mərhələdən ibarətdir

- A) 6
- B) 2
- C) 4
- D) 5

**477) Sual:**L.Qrininin ovçuluq-yığım istehsal prinsipi birinci mərhələsinin əsas xarakterik cəhəti aşağıdakılardan hansıdır

- A) “Ağıllı” insanın yaranması və 100 tipdə primitiv əmək alətlərinin mövcudluğu
- B) Sənaye inqilabının baş verməsi
- C) Elmi-informasiya inqilabının təşəkkülü
- D) Xidmət iqtisadiyyatının təşəkkülü

**478) Sual:**Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş nəzəriyyəsi aşağıdakılardan hansıdır

- A) Vahid industrial cəmiyyət nəzəriyyəsi
- B) Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- C) Yeni industrial cəmiyyət nəzəriyyəsi
- D) Postindistrial cəmiyyət nəzəriyyəsi

**479) Sual:**Tarixi dövrlənmənin D.Helbreyt nəzəriyyəsi aşağıdakılardan hansıdır

- A) Klassik və müasir kapitalizm nəzəriyyəsi
- B) Orta kapitalizm cəmiyyəti nəzəriyyəsi
- C) Yeni industrial cəmiyyət nəzəriyyəsi
- D) Postindistrial cəmiyyət nəzəriyyəsi

**480) Sual:**Tarixi dövrlənmənin D.Helbreyt versiyasına görə kapitalizmin hansı mərhələləri fərqləndirilir

- A) Klassik və müasir kapitalizm
- B) Orta kapitalizm
- C) Ilkin və son kapitalizm
- D) Kütləvi istehlak mallarının istehsalı dövrü

**481) Sual:**Texnoloji amilə əsasən cəmiyyətin tarixi tipləri təsnifatına görə sosial təşkilin postindistrial tipinin xarakterinə aiddir

- A) Əkinçilik
- B) Xidmət istehsalı
- C) Balıqçılıq
- D) Kütləvi istehlak mallarının istehsalı

**482) Sual:**L.Qrininin ovçuluq-yığım istehsal prinsipi neçə mərhələdən ibarətdir

- A) 6
- B) 2
- C) 4
- D) 5

**483) Sual:**L.Qrininin konsepsiyasında tarixi prosesin hansı formasiyası yoxdur

- A) Ovçuluq-yığım
- B) Sənaye
- C) Elmi-informasiya
- D) Xidmət iqtisadiyyatı**

**484) Sual:**L.Qrininin konsepsiyasında tarixi prosesin neçə formasiyası göstərilir

- A) 6
- B) 2
- C) 4**
- D) 5

**485) Sual:**L.Qrininin tarixi dövrlənmənin riyazi konsepsiyasına görə tarixi proses aşağıdakılardan hansı görünüşdədir

- A) Sosio-mədəni
- B) Demoqrafik
- C) Sinergetik proqnozlar**
- D) Hiperbola

**486) Sual:**G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 1, 4, 6**
- D) 2, 4, 5

**487) Sual:**Tarixi sistemlərin forma müxtəlifliyinin Vallerstayn versiyasına görə dünya sistemlərinin hansı formaları mövcuddur 1. Dünya imperiyaları 2. İri biznes strukturları 3. Dünya iqtisadiyyatları 4. Keçid iqtisadiyyatlı ölkələr 5. Regional iqtisadi integrasiya birlikləri

- A) 4, 5
- B) 1, 3**
- C) 2, 4
- D) 3, 5

**488) Sual:**Tarixi sistemlərin tipologiyasının İ.Vallerstayn versiyasına görə hansı integrasiya üsulu deyil

- A) Ənənəvi
- B) Hərbi – siyasi
- C) İqtisadi
- D) Sosial**

**489) Sual:**Tarixi sistemlərin tipologiyasının İ.Vallerstayn versiyasına görə hansı mübadilənin tipi deyil

- A) Ənənəvi**
- B) Qarşılıqlı mübadilə

- C) Bazar mübadiləsi
- D) Yenidən bölgü

**490) Sual:** Antik təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- A) Qul
- B) Sənətkar
- C) Tacir
- D) Kəndi icma üzvləri

**491) Sual:** Asiya təsərrüfatçılıq modelində əsas məhsuldar qüvvələri təşkil etmişdir

- A) Qul və tacirlər
- B) Sənətkar və qullar
- C) Tacir və sənətkarlar
- D) Kəndi icma üzvləri və sənətkarlar

**492) Sual:** Tarixi tədqiqatlar görə dünyada neçə türk dövləti mövcud olmuşdur

- A) 10
- B) 210
- C) 110
- D) 100

**493) Sual:** Tarixi tədqiqatlara görə türkün dövlətçilik tarixi aşağıdakılardan hansı ilə başlamışdır

- A) e.ə. III əsrə Mərkəzi Asiyada Hun dövlətinin təşəkkülündən
- B) e.ə. V əsrə Mərkəzi Asiyada Gøy Hun dövlətinin təşəkkülündən
- C) e.ə. I əsrə Mərkəzi Asiyada Ağ Hun dövlətinin təşəkkülündən
- D) Heç biri

**494) Sual:** İstehsal iqtisadiyyatının xaranoji tarixi təşəkkül dövrü aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) Neolit inqilabından tutmuş 1960-cı illərə qədər
- D) heç biri

**495) Sual:** Avropada orta əsrlərin konkret tarixi sərhədləri kimi əsas götürülür

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) b.e.ə. VIII əsr-b.e. V əsri
- D) V-XIV əsrlər

**496) Sual:** Erkən orta əsrlərin Şərq və Qərb üçün xaranoji çərçivələri aşağıdakılardan hansılardır

- A) Qərb V-XI və Şərq II-XI
- B) Qərb V-XII və Şərq III-XI
- C) Qərb IV-XI və Şərq VII-XI
- D) Qərb V-XIII və Şərq VII-XI

**497) Sual:** Erkən orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formalaşan iqtisadi sistem
- D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**498) Sual:** Klassik orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- A) Qərb XI-XV və Şərq XI-XVI
- B) Qərb V-XII və Şərq III-XI
- C) Qərb IV-XI və Şərq VII-XI
- D) Qərb X-XIII və Şərq IX-XI

**499) Sual:** Klassik orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**500) Sual:** Son orta əsrlərin Şərq və Qərb üçün xaranaloji çərçivələri aşağıdakılardan hansılardır

- A) Qərb IV-XVII və Şərq VII-XIX
- B) Qərb XVI-XVIII və Şərq XVIII-XIX
- C) Qərb XV-XVII və Şərq XIII-XIX
- D) Qərb X-XIII və Şərq IX-XI

**501) Sual:** Son orta əsrlərin əsas xarakterik xüsussiyyətləri aşağıdakılardan hansılardır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formalaşması
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- D) Feodalizmin tədricən dağıılması və kapitalizm elementlarının yaranması və ilkin kapital yiğimi

**502) Sual:** Dünya iqtisadiyyatının tarixində digərlərinə nisbətən eksər ölkələrin keçdiyi tarixi iqtisadi formasiya aşağıdakılardan hansıdır

- A) Feodalizm
- B) İbtidai icma
- C) Sosializm
- D) Heç biri

**503) Sual:** Feodalizmin qərarlaşması aşağıdakılardan hansı iki yolla getmişdir

- A) Sintez və Təkamül
- B) Sintez və Qarşıq

C) Təkamül və qarışiq

D) Analiz və sintez

**504) Sual:** Feodalizmin qərarlaşması sintez yolunun mahiyyəti özündə əks etdirir

A) Quldarlıq elementlərindən törəyərək

B) Sənətkarlıq elementlərindən törəyərək

C) Barbarlıq mərhələsindən qaynaqlanaraq

D) Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq

**505) Sual:** Feodalizmin qərarlaşması təkamül yolunun mahiyyəti özündə əks etdirir

A) Quldarlıq elementlərindən törəyərək

B) Sənətkarlıq elementlərindən törəyərək

C) Barbarlıq mərhələsindən qaynaqlanaraq

D) Tacirlər zümrəsinin elementlərindən qaynaqlanaraq

**506) Sual:** Feodalizmin qərarlaşlığı dövrün əsas xarakterik xüsusiyyətləri sırasına aşağıdakılardan hansıları aid etmək olmaz 1. Natural təsərrüfat ( qapalı ) – istehsal edilmiş məhsul istehsal yerində də istehlak olunur. Yəni, istehsalçı öz tələbatını ödəmək üçün məhsul istehsal edir. 2. İstehsal və istehlak həmin təsərrüfatın çərçivəsindən kənara çıxmır 3. Mübadilə - mənimsəmə iqtisadiyyatına xas olan mahiyyətdə həyata keçirilir 4. Əmtəə istehsalı yoxdur 5. Bazar yoxdur 6. Geniş bazar mövcuddur 7. Əmtəə istehsalı mövcuddur

A) 5, 6

B) 1, 2

C) 3, 4

D) 1, 5

**507) Sual:** Feodalizmin sosial-siyasi spesifikasının əsas cəhətlərinə aşağıdakılardan hansıları aid deyildir 1. Cəmiyyətin təbəqəli xarakteri 2. İerarxik struktur 3. Korporativ qurumların geniş yayılması 4. Dini dünya görüşünün hökmranlığı 5. Bazarın cografiyasının genişlənməsi 6. Qeyri ierarxik strukturun mövcudluğu

A) 5, 6

B) 2, 6

C) 3, 6

D) 1, 6

**508) Sual:** XI əsrən başlayaraq şəhərlərin iqtisadi əhəmiyyətinin sürətlə artma səbəbləri kimi xarakterizə edilir 1. Cəmiyyətin təbəqəli xarakteri 2. İerarxik struktur 3. Feodal asılılığından azad olma 4. Dini dünya görüşünün hökmranlığı 5. Feodalın təsir dairəsindən kənarda azad bazar, azad ticarətin mövcudluğu 6. Qeyri ierarxik strukturun mövcudluğu

A) 3, 5

B) 2, 6

C) 3, 6

D) 1, 6

**509) Sual:** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisi neçə mərhələdən keçmişdir

A) 3

B) 6

C) 5

D) 4

**510) Sual:** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin birinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

A) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı

B) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

C) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

**D)** Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;

**511) Sual:** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin ikinci mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

**C)** Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.

D) Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər

**512) Sual:** Orta əsr Qərbi Avropa şəhərlərinin inkişaf genezisinin üçüncü mərhələsinin əsas xüsusiyyəti aşağıdakılardan hansıdır

A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması

**B)** Son orta əsrlər – “kommunal” inqilablar və şəhərlərin feodal asılılığından azad olması. Şəhər – respublikalar yaranmağa başlayır (Şimali İtaliyada → Milan, Genuya, Florensiya, Venesiya; Almaniyada → Hamburq, Nyünberq, Strasburq; Fransada → Paris, Orlean; İngiltərədə - London).

**C)** Klassik orta əsrlər (XI-XV əsrlər) - əvvəlki dövrlərdə mövcud olmuş şəhərlər dirçəlməyə başlayır, yeni şəhərlər yaranır. XI-XIII əsr səlib yürüşləri şəhərlərin inkişafında xüsusi rol oynayırlar. Şəhərlər – təkcə siyasi və dini deyil, həmçinin iqtisadi və mədəni mərkəzlərə çevrilirlər.

D) Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;

**513) Sual:** İstehsal iqtisadiyyatı formasıyasında qıldıya dedikdə başa düşülür

A) Kənd təsərrüfatı fəaliyyətilə məşğul olan insanların birliyidir

B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

**C)** Müəyyən peşəkar fəaliyyətlə məşğul olan insanların birliyidir

D) Erkən orta əsrlər (V-X əsrlər) – bütün iqtisadi proseslər kənd yerlərində cəmləşib. Sənətkarlıq kənd təsərrüfatı əməyi ilə uyğunlaşdırılıbdır. Şəhərlər – inzibati və dini mərkəzlər rolunda çıxış edirlər;

**514) Sual:** Erkən orta əsrlərin sonundan etibarən Qərb ölkələri tərəfindən həyata keçirilən səlib yürüşlərinin tarixi xranalogiyası aşağıdakılardan hansı dövrü əhatə etmişdir

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) 1510-1670-ci illərə qədər
- D) 1096-1270-ci illər**

**515) Sual:** Dünya iqtisadiyyatı tarixində neçə səlib yürüşü keçirilmişdir

- A) 8**
- B) 6
- C) 5
- D) 4

**516) Sual:** Birinci səlib yürüşünün (1096-1099) əsas nəticəsi aşağıdakılardan hansıdır

- A) Konstantinopol fəth edilmişdir
- B) Kiprin istilası ilə nəticələnmişdir
- C) İerusalim Krallığı yaradılmışdır**
- D) Heç biri

**517) Sual:** Üçüncü səlib yürüşünün (1147-1149) əsas nəticəsi aşağıdakılardan hansıdır

- A) Konstantinopol fəth edilmişdir
- B) Kiprin istilası ilə nəticələnmişdir**
- C) İerusalim Krallığı yaradılmışdır
- D) Heç biri

**518) Sual:** Dördüncü səlib yürüşünün (1202-1204) əsas nəticəsi aşağıdakılardan hansıdır

- A) İerusalim Krallığı yaradılmışdır
- B) Konstantinopol fəth edilmişdir**
- C) Kiprin istilası ilə nəticələnmişdir
- D) Heç biri

**519) Sual:** İstehsal iqtisadiyyatı – son orta əsrlərin tarixi xranologiyası hansı dövrləri əhatə etmişdir

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) XVI-XVIII əsrlər**
- D) 1096-1270-ci illər

**520) Sual:** Fransada sənaye inqilabı nə vaxt baş vermişdir

- A) 1815-1860-ci illərdə**
- B) 1870-1880-ci illərdə
- C) XVIII əsrin sonları
- D) XV-XVII əsrlər

**521) Sual:** Almaniyada sənaye inqilabı nə vaxt baş vermişdir

- A) XVIII əsrin sonları

**B)** XIX əsrin ikinci yarısı

C) XVIII əsrin sonları

D) XV-XVII əsrlər

**522) Sual:** ABŞ-da sənaye inqilabı nə vaxt baş vermişdir

A) XVIII əsrin sonları

**B)** XIX əsrin birinci yarısı

C) XVIII əsrin sonları

D) XV-XVII əsrlər

**523) Sual:** Yaponiyada sənaye inqilabı nə vaxt baş vermişdir

A) XVIII əsrin sonları

**B)** XIX əsrin sonlarında

C) XVIII əsrin sonları

D) XV-XVII əsrlər

**524) Sual:** Feodalizmin Şərq makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

A) Dövlət mülkiyyəti

B) Xüsusi mülkiyyət

C) Qarışiq mülkiyyət

D) Bələdiyyə mülkiyyəti

**525) Sual:** Feodalizmin Qərb makromodelində torpaq üzərində mülkiyyət forması aşağıdakılardan hansı idi

A) Dövlət mülkiyyəti

**B)** Xüsusi mülkiyyət

C) Qarışiq mülkiyyət

D) Bələdiyyə mülkiyyəti

**526) Sual:** Feodalizmin Şərq makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

A) Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi

**B)** Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi

C) Yetkin feodalizm dövründə siyasi parçalanma

D) Heç biri

**527) Sual:** Son orta əsrlərdə həyata keçirilən iqtisadi siyasetin əsas cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olmaz. 1. İqtisadi siyaset – ayrı-ayrı şəhərlərin yaxud ərazi vahidlərinin deyil, bütövlükdə ölkənin mənafelərinə yönəlmüşdür. 2. İqtisadi siyaset vahid mərkəzdən – dövlət tərəfindən həyata keçirilirdi. 3. İqtisadi siyaset iki mərkəzdən – dövlət və özəl sektor tərəfindən həyata keçirilirdi. 4. İqtisadi siyaset – iqtisadiyyatın kənd təsərrüfatı sferasını əhatə edirdi. 5. əsas məqsədlərdən biri tədricən bütün ölkəni əhatə edəcək daxili bazarnın formalasdırılmasından ibarət olunmuşdur. 6. İqtisadi siyaset – iqtisadiyyatın əsas sferalarını (kənd təsərrüfatı, sənaye, ticarət və s.) əhatə edən tədbirlər kompleksi formasında həyata keçirilirdi.

**A)** 3, 4

- B) 2, 6
- C) 3, 6
- D) 1, 6

**528) Sual:**Böyük coğrafi kəşflərin bir proses olmaq etibarı ilə yaranması səbəbləri aşağıdakılardan hansılarıdır 1. Ön və Kiçik Asyanın (Konstantinopol – 1453-cü il) və Avropanın bir hissəsinin türklər tərəfindən tutulması nəticəsində Avropa →Şərq (İran, Hindistan, Çin) ticarət yollarının qapanması 2. Tədavül vasitəsi kimi qiymətli metalların kəskin defisi: qızıl achiği 3. Sənayenin dinamik inkişafı 4. Ticarətin dinamik inkişafı

- A) 1, 2
- B) 2, 4
- C) 1, 3
- D) 1, 4

**529) Sual:**Böyük coğrafi kəşflərin Qərbin tarixi-iqtisadi yüksəlişində oynadığı əsas istiqamətlərdən biri kimi aşağıdakılardan hansını qiymətləndirmək olar

- A) Qiymət inqilabı
- B) Sənaye inqilabı
- C) Ticarət inqilabı
- D) Tələb inqilabı

**530) Sual:**Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının neçə tipi mövcud olmuşdur

- A) 3
- B) 2
- C) 5
- D) 4

**531) Sual:**Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının plantasiya tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- A) Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracaya yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır
- B) Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların sığışdırılması, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərir. Sonalar “azadlıq müharibələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- C) Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- D) Heç biri

**532) Sual:**Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının fermer (köçürmə) təsərrüfatı tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- A) Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracaya yönəlik ixtisaslaşma. Bu təsərrüfatlarda əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır

- B)** Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların səxişdiriləsi, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonalar “azadlıq mühəribələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- C)** Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- D) Heç biri**

**533) Sual:** Iqtisadi tarixi müstəvidə müstəmləkə təsərrüfatının feodal tipinin əsas xarakterik xüsusiyyəti kimi aşağıdakılardan hansını əsas götürə bilərik

- A)** Müxtəlif məhsular (tütün, pambıq, şəkər çuğunduru və s.) üzrə ixracaya yönəlik ixtisaslaşma. Bu təsərrüflərdə əsasən qul, sonralar isə “neon” (muzdur) əməyindən istifadə edilirdi. Plantasiya tipli müstəmləkə təsərrüfatları Braziliyada, ABŞ-in cənubunda, Qəraib dənizi hövzəsi ölkələrində yayılmışdır
- B)** Avropadan Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya köçənlərin yaratdığı təsərrüfat tipidir. Aborigen xalqların səxişdiriləsi, hətta soyqırımı hesabına bazar prinsiplərinə söykənməklə təsərrüfat təşkil edilir və fəaliyyət göstərirdi. Sonalar “azadlıq mühəribələri” baş vermiş (məs: 1777-ci ildə ABŞ-da) metropoliyadan asılılıq aradan qaldırılmışdır Avropa dövlətlərinin birləşməsi
- C)** Metropoliya bir sıra müstəmləkələrdə feodal münasibətlərini toxunulmamış saxlayırdı. Eyni zamanda vergilər, qeyri-ekvivalent ticarət vasitəsi ilə həmin ölkələri talan edir, iqtisadiyyatın monostruktur xarakter almasını məqsədyönlü şəkildə həyata keçirirdilər
- D) Heç biri**

**534) Sual:** Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatları neçə mərhələdən keçmişlər

- A) 2**
- B) 3**
- C) 5**
- D) 4**

**535) Sual:** Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının birinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- A)** Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
- B)** Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində satış bazarları kimi fəaliyyətdə olmuşlar.
- C)** Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər
- D) Heç biri**

**536) Sual:** Dünya iqtisadiyyatı tarixində müstəmləkə təsərrüfatlarının inkişafının ikinci mərhələsi özündə aşağıdakılardan hansını ehtiva etmişdir

- A)** Sənaye inqilabına qədərki dövr: Satış bazarı kimi fəaliyyət göstərirdilər. Metropoliyanın inhisarçılığı altında qeyri-ekvivalent ticarət əlaqələri qurulurdu. Heyvan və bitki mənşəli xammal mənbəyi idilər
- B)** Sənaye inqilabından sonrakı dövr: XIX əsrin ikinci yarısından etibarən mineral xammal (əlvan metallar, neft) mənbəyi kimi çıxış etməyə başladılar; Qeyri-ekvivalent ticarət əlaqələri şəraitində

satış bazarları kimi fəaliyyətdə olmuşlar.

- C) Sənaye inqilabına qədərki dövr: Metropoliyanın azad ticarət prinsipləri altında ekvivalent ticarət əlaqələri qurulurdu. Bitki mənşəli xammal mənbəyi idilər  
D) Heç biri

**537) Sual:**Müstəmləkəciliyin ilk dövrlərinə xas olan ənənəvi münasibət formaları aşağıdakılardan hansılarıdır

- A) Heyvan və bitki mənşəli xammal mənbəyi idilər  
**B)** Qeyri-ekvivalent ticarət, mütəmləkə xəracı, vergi talanı  
C) Ekvivalent ticarət, mütəmləkə xəracının olmaması, müstəqil vergi  
D) Heç biri

**538) Sual:**Metropoliya→müstəmləkə münasibətlərində siyasi-hüquqi aspektən 3 yanaşmanı formalasmışdır ki, bunlar aşağıdakılardan hansılarıdır 1. Ölkənin dövlət müstəqilliyinin saxlanması (Latin Amerikası ölkələri) 2. Asılılığın ara-keçid formaları (protektorat – Misir, Tunis, Kuveyt, Bəhreyn və s.; mandat sistemi – Millətlər Liqasının mandatı). 3. Metropoliyaya tam tabeçilik – Hindistan, Əlcəzair, Birma, Seylan, İndoneziya. 4. Ölkənin dövlət müstəqilliyinin itirilması (Keçmiş Sovetlər Birliyi ölkələri)

- A) 1, 2, 3  
B) 2, 3, 4  
C) 1, 3, 4  
D) 1, 2, 4

**539) Sual:**İşçinin (kəndlinin) mülkiyyətindən məhrum edilməsi və istehsal vasitələrinin kapitala çevrilməsini özündə ehtiva edən tarixi proses necə adlanır

- A) Qeyri –ekvivalent ticarət  
**B)** İlkin kapital yiğimi  
C) Ekvivalent ticarət  
D) Heç biri

**540) Sual:**İlkin kapital yiğiminin əsas mənbələrinə aşağıdakılardan hansıları aid deyildir 1. Müstəmləkə sistemi; 2. Dövlət istiqrazları sistemi; XVI-XVIII əsrlərdə Avropa ölkələri arasındaki mühəribələr və müstəmləkə ələ keçirmə istəyi dövlətin pula olan tələbatını kəskin şəkildə artırmışdır; 3. Azad bazar sistemi; 4. Vergi sistemi; 5. Liberal xarici ticarət sistemi; 6. Sənaye proteksionizmi – yüksək idxal rüsumları, ixrac mükafatlaşdırımları;

- A) 1, 2  
**B)** 3, 5  
C) 1, 3  
D) 2, 4

**541) Sual:**İngiltərədə ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər  
B) b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısına qədər  
C) XVI-XVIII əsrlər  
**D)** XV-XVII əsrlər

**542) Sual:**Fransada ilkin kapital yiğiminin xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) XVI-XVIII əsrlər**
- D) XV-XVII əsrlər

**543) Sual:** Almaniyada ilkin kapital yığıminın xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) XVIII-XIX əsrin ikinci yarısı**
- C) XVI-XVIII əsrlər
- D) XV-XVII əsrlər

**544) Sual:** Yaponiyada ilkin kapital yığıminın xanaloji sərhədləri aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) XVIII-XIX əsrin 70-ci illəri**
- C) XVI-XVIII əsrlər
- D) XV-XVII əsrlər

**545) Sual:** Manufaktura anlayışının məzmunu aşağıdakılardan hansıdır

- A) Ağır sənaye sahəsi
- B) Sadə əmək kooperasiyası
- C) Mürəkkəb əmək kooperasiyası**
- D) Yüngül sənaye sahəsi

**546) Sual:** Manufakturanın neçə əsas forması mövcuddur

- A) 3
- B) 1
- C) 2
- D) 4**

**547) Sual:** Aşağıdakılardan hansı heterogen manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- C) Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.**

**548) Sual:** Aşağıdakılardan hansı üzvü manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur**
- C) Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir
- D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.

**549) Sual:** Aşağıdakılardan hansı mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

- A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir
- B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur
- C) Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir**

D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir.

**550) Sual:** Ingiltərədə sənaye inqilabı nə vaxt baş vermişdir

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) XIX əsrin 70-ci illəri
- C) XVIII əsrin sonları**
- D) XV-XVII əsrlər

**551) Sual:** Dünya iqtisadiyyatı tarixində ilk sənaye inqilabı hansı ölkədə baş vermişdir

- A) Fransa
- B) İngiltərə**
- C) Hollandiya
- D) İspaniya

**552) Sual:** Aşağıdakılardan hansıları sənaye inqilabının əsas mərhələlərinə aid deyil 1. İstehsalın bir sahəsində tətbiq olunan maşın zəncirvari reaksiya kimi digərlərində də tətbiq zəruriliyini ortalığa qoydu; 2. Mühərrikin təkmilləşməsi – buxar maşınlarının yaranması; 3. Sənayede texniki inqilab nəqliyyatda da kardinal dəyişikliyə səbəb oldu (Paravoz, Paraxod) 4. əkinçilik və maldarlığın dinamik inkişafı 5. İdarəetmə sisteminin təkminləşdirilməsi məsələlərinin təkmilləşdirilməsi

- A) 1 ,2
- B) 2, 3
- C) 3, 4
- D) 4, 5**

**553) Sual:** Feodalizmin Qərb makromodelində mülkiyyətin realizasiyasının əsas iqtisadi forması aşağıdakılardan hansı idi

- A) Respublika tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- B) Monarxiya tipli mərkəzləşdirilmiş idarəetmə sistemi
- C) Yetkin feodalizm dövründə siyasi parçalanma**
- D) Heç biri

**554) Sual:** Sənayeləşmə bir proses olmaq etibarı ilə aşağıdakı hansı mütərəqqi xarakterləri daşıyırıdı 1. əmək məhsuldarlığı və texnikadan istifadə imkanları artır 2. Şəhərlərin inkişafı sürətlənir 3. Iri sənaye və nəqliyyat mərkəzləri yaranır 4. Kəndlərdə əhalinin artım dinamikası müşahidə edilirdi 5. Xarici miqrasiya prosesləri sürətlənirdi

- A) 1 , 2, 3**
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**555) Sual:** Feodalizmin Şərqi makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- A) Dövlət vergiləri**
- B) Feodal rentası
- C) Bələdiyyə vergisi
- D) Heç biri

**556) Sual:** Feodalizmin Qərb makromodelində idarəetmə sistemi aşağıdakılardan hansı idi

- A) Dövlət vergiləri
- B) Feodal rentası**
- C) Bələdiyyə vergisi
- D) Heç biri

**557) Sual:** Tarixi Şərqi modeli iqtisadiyyatın strukturunun hansı iki sektorluğu ilə fəaliyyət göstərirdi

- A) Dövlət və icma sektorları
- B) Dövlət və özəl sektorları
- C) İstehsal və xidmət sektorları
- D) Heç biri

**558) Sual:** Dövlət pay sistemi nin tətbiqi hansı tarixi xronoloji dövrə təsadüf edir

- A) III əsr**
- B) IX əsrin sonlarında
- C) V əsrin sonları
- D) II əsrlər

**559) Sual:** Bərabər sahələr sistemi nin tətbiqi hansı tarixi xronoloji dövrə təsadüf edir

- A) Erkən orta əsrlərdə
- B) Qədim dövrdə
- C) XIX əsrin sonları
- D) XXI əsrin əvvəllərində**

**560) Sual:** Sənətkarlığın inkişafının roman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- A) Roma mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- B) Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması
- C) Roma prinsipləri çərçivəsində kənd təsərrüsəfatı mexanizmlərinin yaradılması
- D) Heç biri

**561) Sual:** Sənətkarlığın inkişafının alman yolu aşağıdakılardan hansı ilə xarakterizə olunurdu

- A) Alman mədəniyyəti çərçivəsində peşəkarlıq əlaməti üzrə birliklərin (sexlərin) yaranması
- B) Əsas prinsipə (qardaşlıq andı) istinadla qildiyaların yaranması**
- C) Roma prinsipləri çərçivəsində kənd təsərrüsəfatı mexanizmlərinin yaradılması
- D) Heç biri

**562) Sual:** Sənətkarlığın inkişafının roman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- A) İtaliya, Pireney və Fransa**
- B) İtaliya, Portuqaliya və İspaniya
- C) İngiltərə, Skandinaviya ölkələri və Almaniya
- D) İtaliya, İngiltərə və Skandinaviya ölkələri

**563) Sual:** Sənətkarlığın inkişafının alman yolu ilə reallaşdırılmasının cografiyasını əhatə edir

- A) İtaliya, Pireney və Fransa
- B) Fransa, Portuqaliya və İspaniya**

C) İngiltərə, Skandinaviya ölkələri və Almaniya

D) İtaliya, İngiltərə və Skandinaviya ölkələri

**564) Sual:**X əsr də Şərqi ölkələrinin iqtisadi inkişaf səviyyəsi Qərbi Avropa ilə müqayisədə neçə dəfə yüksək olmuşdur

A) 1,5-2 dəfə yüksək

B) 5 dəfə yüksək olmuşdur

C) 5-6,5 dəfə yüksək olmuşdur

D) 5-8 dəfə yüksək olmuşdur

**565) Sual:**İllkin kapital yiğiminin fransız metodu aşağıdakılardan hansı əsas xüsusiyyətləri ilə fərqlənirdi 1. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi böyüklüyü 2. Dövlət borcları sisteminin xüsusi çəkisinin qeyri-adi kiçikliyi 3. Daxili bazarın nisbi zəifliyi 4. Daxili bazarın nisbi dinamikliliyi

A) 1, 3

B) 2, 4

C) 1, 4

D) 3, 4

**566) Sual:**XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturların aşağıdakılardan hansı tipləri mövcud idi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturlar

A) 1, 2

B) 3, 4

C) 1, 4

D) 2, 4

**567) Sual:**XVII əsrin ikinci yarısından etibarən Fransada manufakturların aşağıdakılardan hansı tipləri mövcud deyildi 1. Dövlət vəsaitləri hesabına yaradılan və dövlət tərəfindən idarəedilən kral manufakturları 2. Müxtəlif imtiyazları olan xüsusi kral manufakturları; 3. Ordu rəhərlərinin hesabına yaradılan və özləri tərəfindən idarəedilən ordu manufakturları 4. Xüsusi imtiyazları olan, dövlət dəstəyindən istifadə edən adi köçəri manufakturlar

A) 1, 2

B) 2, 4

C) 1, 4

D) 3, 4

**568) Sual:**Nəzəri baxımdan ümumi şəkildə dünya iqtisadiyyatının formallaşmasının hansı iki böyük dövrə bölünmüdüür

A) Genezisə qədərki və genezisi dövrü

B) Genezisə qədərki və qloballaşma dövrü

C) Genezis dövrü və böhranlı dövr

D) Heç biri

**569) Sual:**Feodalizmin tarixi dövrlənməsinin erkən orta əsrlər mərhələsinin məzmunu

aşağıdakılardan hansıdır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- C) Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığıımı
- D) Heç biri

**570) Sual:** Feodalizmin tarixi dövrlənməsinin klassik orta əsrlər mərhələsinin məzmunu aşağıdakılardan hansıdır

- A) Çoxukladlı iqtisadiyyat şəraitində feodal münasibətlərinin qərarlaşması, iri torpaq mülkiyyətçiliyinin formallaşması
- B) Kənd təsərrüfatında və sənətkarlıqda əmək məhsuldarlığının yüksəlişi, əhalinin əhəmiyyətli artımı, ticarət-sənətkarlıq mərkəzləri kimi şəhərlərin inkişafı
- C) Feodalizmin tədricən dağılması və kapitalizm elementlərinin yaranması; ilkin kapital yığıımı;
- D) Heç biri

**571) Sual:** K.Vittfoqelin ikixəttli nəzəriyyəsi aşağıdakılardan hansı fərqliliyə söykənir

- A) Şərq-Qərb
- B) Şimal-Cənub
- C) Şərq- Cənub
- D) Cənub Qərb

**572) Sual:** A.İ.Fursovun fikrincə ümumdünya tarixi proses iki müstəvidə gedir onlar aşağıdakılardan hansılardır

- A) Asiya modeli və Qərb modeli
- B) Afrika modeli və Cənub modeli
- C) Asiya modeli və Şərq modeli
- D) Avropa modeli və Qərb modeli

**573) Sual:** Tarixi prosesin ilk ciddi dövrlənməsi hansı mütəxəssisin konsepsiyasında öz əksini tapmışdır

- A) A.Toynbi
- B) O.Toffler
- C) L.Morqan
- D) D.Bell

**574) Sual:** V.Oykenə görə tarixi dövrlənmədə əsas kriteriya kimi aşağıdakılardan hansı çıxış edir

- A) Təsərrüfatın idarəedilməsi forması
- B) Dövlət quruluşu
- C) Hakimiyyətin strukturu
- D) İdarəçilik sistemi

**575) Sual:** L.Qrininin konsepsiyasında inkişafın təkrarlanan tsikllərinin nəçə mərhələsi göstərilir

- A) 6
- B) 2

C) 4

D) 5

**576) Sual:** Çin feodalizminin əsas cəhətlərinə aşağıdakılardan hansını aid etmək olar 1. İerarxiya normaları və vassal öhdəliklərinə dəqiqliyət edilməməsi; 2. Hakimiyyətə və vəzifələrə mümkün iddialarda klan qohumluq dərəcəsinin nəzərə alınmaması; 3. Ağaya sadıqlıq; 4. Döyüş meydanlarında, eləcə də vəzifə öhdəliklərində qəbul edilmiş davranış qaydalarına əməl olunması; 5. Zadəqanlığa pərəstiş, statusa uyğun olaraq etika normalarının gözlənilməsi.

A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 3, 4

**577) Sual:** B.e.ə. II əsrən etibarən Roma iqtisadiyyatı əsas iki sektora bölündü 1. İqtisadiyyatın natural xarakteri 2. Qul əməyi, istehsalın primitiv texnikası 3. Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4. Quldarlıq təsərrüfat sistemi; 5. Kəndli-icma təsərrüfat sistemi

A) 4, 5

B) 1, 2

C) 3, 4

D) 1, 3

**578) Sual:** Qədim Yunanistanın sosial-iqtisadi və siyasi tarixi dövrlənməsinə aid deyil 1. Egey yaxud krit-miken dövrü (b.e.ə. III-II minilliklər) 2. İbtidai icma münasibətlərinin bərpası, sonrakı prosesdə antik mülkiyyət formaları əsasında sinifli cəmiyyətin yaranması dövrü (b.e.ə. XI-IX əsrlər). 3. Arxaik dövr (b.e.ə. VIII-VI əsrlər) – Polislərin yaranması; 4. Klassik dövr (b.e.ə. V-IV əsrlər); 5. Ellin dövrü (b.e.ə. IV-I əsrlər) 6. b.e.ə VI-VII əsrin II yarısına qədər olan dövr 7. b.e.ə. 3-cü minilliyyin ikinci yarısından I minilliyyin birinci yarısı dövrü

A) 6, 7

B) 1, 2

C) 3, 4

D) 1, 7

**579) Sual:** Aşağıdakılardan hansı əks mərkəzləşdirilmiş manufakturanın mahiyyətini özündə əks etdirir

A) Məmulat – ayrı-ayrı detalları birləşdirmək yolu ilə əldə edilir

B) Məmulat ayrı-ayrı əməliyyatların ardıcıl sıra ilə düzülüşündən əldə olunur

C) Məmulatın hazırlanması prosesi bütünlükə kapitalist müəssisəsində həyata keçirilir

D) Əməliyyatların bir hissəsi muzdlu işçilərin evlərində həyata keçirilir

**580) Sual:** Antik təsərrüfatçılıq modeli dedikdə

A) Dini-ruhani komponentin dominantlığı sistemi

B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi

C) Qul və azad insanların, iqtisadi prosesləri dövlət tənzimlənməsinin və xüsusi mənafelərə riayət olunmasının əlaqələndirilməsi əsasında formallaşan iqtisadi sistem

D) Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**581) Sual:** Antik təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- A) Qədim Yunanistan və Qədim Roma
- B) Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- C) Qədim Roma və Qədim Misir
- D) Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan

**582) Sual:** Asiya təsərrüfatçılıq modelinin coğrafi arealı aşağıdakılardan hansıları əhatə etmişdir

- A) Qədim Yunanistan və Qədim Roma]
- B) Qədim Çin, Qədim Misir və Qədim Yunanistan
- C) Qədim Roma və Qədim Misir
- D) Sumer, Assuriya, Babilistan, Qədim Misir, Qədim Hindistan və Qədim Çin**

**583) Sual:** Antik təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- A) Əkinçilik və toxuculuq
- B) Əkinçilik, heyvandarlıq, sənətkarlıq**
- C) Əkinçilik, toxuculuq və ticarət
- D) Heç biri

**584) Sual:** Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatının əsasını təşkil etmişdir

- A) Əkinçilik və toxuculuq
- B) Əkinçilik, heyvandarlıq, sənətkarlıq
- C) Əkinçilik, toxuculuq və ticarət
- D) Suvarılan əkinçilik, torpaq üzərində dövlət mülkiyyəti, irriqasiya sistemlərinin dövlət idarəetməsi**

**585) Sual:** Antik təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- A) Qeyri natural təsərrüfat tipi
- B) Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)**
- C) Mürəkkəb əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- D) Heç biri

**586) Sual:** Asiya təsərrüfatçılıq modelində iqtisadiyyatın xarakterini təşkil etmişdir

- A) Qeyri natural təsərrüfat tipi
- B) Natural təsərrüfat tipi. Sadə əmtəə istehsalı və bazar münasibətlərinin əhəmiyyətli inkişafı (xarici mütəvidə)
- C) Natural təsərrüfat tipi. Əmtəə istehsal və bazar münasibətlərinin zəif inkişafı**
- D) Heç biri

**587) Sual:** Tarixəqədərki və cəmiyyətəqədərki dövr aşağıdakılardan hansı xranoloji intervalı əhatə etmişdir

- A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- C) İnsanın meydana gəldiyi dövrdən tutmuş b.e.ə. V minilliyyə qədər
- D) 1.6-0.04 mln il əvvəl**

**588) Sual:**Tarixi sistemlərin tipologiyasının İ.Vallerstayn versiyasına görə hansı tip bura aid deyil

- A) Qarışq sistemlər
- B) Mini sistemlər
- C) Dünya – imperiyalar
- D) Dünya – iqtisadiyyatlar

**589) Sual:**Dünya iqtisadiyyatının tarixində mədəni təkamüldə iki mərhələ: primitiv cəmiyyət və sivilizasiya bölgüsunu hansı tədqiqatçı tədqiq etmişdir

- A) L.Uayt
- B) A.Toyntbi
- C) O.Toffler
- D) D.Bell

**590) Sual:**L.Uayta görə mərhələli keçidin realizasiyasında hansı inqilablar müşahidə edilmişdir  
1.Aqrar 2.Sənaye 3.Yanacaq 4.Xidmət 5.Nüvə yanacağı

- A) 1, 3, 5
- B) 1, 2, 4
- C) 3, 4, 5
- D) 2, 3, 4

**591) Sual:**Tarixi dövrlənmənin V.Aron tərəfindən irəli sürülmüş vahid industrial cəmiyyət nəzəriyyəsi əsas xarakterik cəhətlərindən deyildir

- A) Müəssisə - ailə münasibətləri
- B) Texnoloji əmək bölgüsü
- C) Kapital yığıımı
- D) Informasiya yığıımı

**592) Sual:**Neoevolusionizmin (Yeni təkamül nəzəriyyəsi) əsas etibarilə hansı prinsipdən çıxış etmişdir

- A) Bir xəttlilik prinsipindən
- B) Çoxspektrilik prinsipi
- C) Mərkəzçilik prinsipi
- D) Heç biri

**593) Sual:**M.Fridin konsepsiyasında sosial təkamülün neçə səviyyəsi fərqləndirilir

- A) 4
- B) 5
- C) 3
- D) 2

**594) Sual:**Tarixi dövrlənmə ilə əlaqədar nəzəriyyələrdə çoxxətli yanaşma ideyasına ilk dəfə aşağıdakılardan hansı tədqiqatçı müraciət etmişdir

- A) A.Toyntbi
- B) O.Toffler
- C) Ş.Monteskye
- D) D.Bell

**595) Sual:**K.Marks görə kapitalizmə qədərki dövrü neçə mərhələyə bölünür

- A) 3
- B) 5
- C) 4
- D) 2

**596) Sual:**K.Marks görə kapitalizmə qədərki dövrə keçid mərhələləri bölünür

- A) Asiya, antik və alman
- B) Afrika, asiya və alman
- C) Asiya, orta əsrlər və yapon
- D) Heç biri

**597) Sual:**F.Engelsin Anti-Dyürinq əsərində dövlətin təşəkkülünün neçə forması təsbit edilmişdir

- A) 2
- B) 15
- C) 4
- D) 12

**598) Sual:**V.Oykenin Təsərrüfatın ideal tipləri konsepsiyasında idarəetmə baxımından hansı iki növü fərqləndirilir

- A) Totalitarizm və bazar təsərrüfatı
- B) Ənənəvi system və qarışiq sistem
- C) İmparializm və demokratiya
- D) İdarəçilik sistemi və bazaar sistemi

**599) Sual:**F.List sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin neçə mərhələsini fərqləndirir

- A) 1
- B) 2
- C) 4
- D) 5

**600) Sual:**F.Listin sahə əlamətinə əsaslanmaqla tarixi dövrlənmənin əsas mərhələləri sırasına aid deyildir

- A) Totalitarizm və bazar təsərrüfatı
- B) Vəhşilik və maldarlıq
- C) Əkinçilik və əkinçilik-manufaktura
- D) Heç biri

**601) Sual:**L.Meçnikov inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürməklə bəşəriyyət tarixini neçə dövrə bölmüşdür

- A) 3
- B) 2
- C) 4
- D) 5

**602) Sual:**L.Meçnikova görə inkişafın əsas amili keyfiyyətində su yollarının əsas götürülməklə bəşəriyyət tarixini hansı dövrü mövcüb olmamışdır

- A) Çay dövrü
- B) Dəniz dövrü
- C) Ökean dövrü
- D) Göl dövrü**

**603) Sual:**Tarixi dövrlənmənin futuroloji konsepsiyasının əsas tərəfdarları aşağıdakılardan hansılardır

- A) A.Toyntbi və P.Sorokin
- B) K.Yaspersin və D.Bell
- C) O.Flextxeym və D.Medous**
- D) A.Toyntbi və F.Engels

**604) Sual:**İctimai inkişafın gələcək modellərinin hazırlanması ilə məşğul olan elm sahəsi aşağıdakılardan hansıdır

- A) Geoiqtisadiyyat
- B) Arxeologiya
- C) Geosiyasət
- D) Futuralogiya**

**605) Sual:**Proqnozların xarakterindən asılı olaraq futuroloqlar əsas etibarilə hansı qruplara bölünür

- A) Praqmətiklər
- B) Demokratik və liberallar
- C) Konservatlar
- D) Optimist və pessemistlər**

**606) Sual:**Z.Bjenzinskiyə məxsus futuroloji model aşağıdakılardan hansıdır

- A) Vahid industrial cəmiyyət nəzəriyyəsi
- B) Texnotron cəmiyyət nəzəriyyəsi**
- C) Yeni industrial cəmiyyət nəzəriyyəsi
- D) Postindistrual cəmiyyət nəzəriyyəsi

**607) Sual:**Tarixi dövrlənmənin futuroloji interpretasiyasının optimist tədqiqatçıları aşağıdakılardan hansılardır

- A) A.Toyntbi və P.Sorokin
- B) K.Yaspersin və D.Bell
- C) A.Viner və Q.Kan**
- D) A.Toyntbi və F.Engels

**608) Sual:**Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçıları aşağıdakılardan hansıdır

- A) A.Toyntbi və P.Sorokin
- B) D.Medous və D.Forrester**
- C) A.Viner və Q.Kan

D) A.Toynbi və F.Engels

**609) Sual:**Tarixi dövrlənmənin futuroloji interpretasiyasının pessimist tədqiqatçılarının əsas sloqanı aşağıdakılardan hansılardır

- A) Gələcək qısa müddətli gələ biər
- B) Gələcək gəlməyə bilər**
- C) Gələcək zəif inkişaf dinamikası ilə gələ bilər
- D) Heç biri

**610) Sual:**Aşağıdakılardan hansı futuraloji modellərə aid deyildir

- A) Sosio-mədəni proqnozlar
- B) Demografik proqnozlar
- C) Energetik proqnozlar
- D) Mədəni proqnozlar**

**611) Sual:**Tarixi dövrlənmənin riyazi modellərinin əsas tədqiqatçıları aşağıdakılardan hansılardır

- A) A.Toynbi və P.Sorokin
- B) D.Medous və D.Forrester
- C) A.Viner və Q.Kan
- D) A.Panov və S. Kapista**

**612) Sual:**İbtidai dövrün, ibtidai icmanın dağılmağa başladığı zamanı adətən hansı era ilə bağlayırlar

- A) Daş erası
- B) Metal erası**
- C) Dəmir erası
- D) Heç biri

**613) Sual:**Dünya iqtisadiyyatının ən qədim dövrünün əsas mərhələləri aşağıdakılardan hansılardır

- 1.Tarixəqədərki və cəmiyyətəqədərki dövr (1.6-0.04 mln il b.e.ə).
- 2. Mənimsəmə iqtisadiyyatının qərarlaşmadığı dövr (400-12 min il b.e.ə.)
- 3. İnfomasiya iqtisadiyyatının qərarlaşlığı dövr (XX-XXI əsrlər)
- 4.Xidmət iqtisadiyyatının formallaşlığı tarixi dövr (XX əsrlərdən bu günə qədər)

- A) 1, 2**
- B) 2, 4
- C) 3, 4
- D) 2, 3

**614) Sual:**İbtidai icma dövrünün – mənimsəmə iqtisadiyyatının əsas xarakterik cəhətlərinə aşağıdakılar hansıları aiddir 1.Məhsuldar qüvvələrin ifrat aşağı səviyyəliliyi və ifrat ləngliklə təkmilləşməsi; 2.Təbii resursların və istehsalın nəticələrinin kollektiv sürətdə mənimsənilməsi; 3.Bərabər bölgü, sosial bərabərlik; 4.Cəmiyyətin ifrat aşağı səviyyəli inkişafı; 5.Xüsusi mülkiyyət və dövlətin yoxluğu.

- A) 1, 2, 3
- B) 2, 4, 5
- C) 3, 4, 5
- D) Hamısı**

**615) Sual:**Eneolit – mis-daş əsrinin (6 min il b.e.ə.) əsas xarakterik cəhəti kimi aşağıdakılardan hansı çıxış etmişdir

- A) Daş əmək alətlərinin yaranması
- B)** Mis əmək alətlərinin yaranması
- C) Dəmir əmək alətlərinin yaranması
- D) Heç biri

**616) Sual:**Tunc əsri hansı xranoloji dövrü əhatə etmişdir.

- A) Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- B)** Avropada – 3 min il, Asiyada – IV-III min il b.e.ə.
- C) Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- D) Heç biri

**617) Sual:**Tunc əsri dövründə tunc əmək alətlərinin yayılması hansı mühüm hadisə ilə xarakterizə olunur

- A) Daş əmək alətlərinin yaranması ilə
- B)** İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- C) Dəmir əmək alətlərinin yaranması ilə
- D) Heç biri

**618) Sual:**Dəmir əsri hansı xranoloji dövrü əhatə etmişdir

- A) Avropada – 5 min il, Asiyada – IV-VII min il b.e.ə.
- B)** 3 min il b.e.ə.
- C) Avropada – 2 min il, Asiyada – IV-V min il b.e.ə.
- D) Heç biri

**619) Sual:**Dəmir əsri dövrünün təşəkkülü hansı mühüm hadisə ilə xarakterizə olunur

- A) Iqtisadiyyatın struktur təkmilləşdirilməsi, siyasi-iqtisadi prizmadan isə dünya imperiyalarının yaranması
- B) Daş əmək alətlərinin yaranması ilə
- C) İctimai əmək bölgüsünün ikinci mərhələsi ilə
- D) Heç biri

**620) Sual:**İbtidai cəmiyyət epoxası dövr aşağıdakılardan hansı xranoloji intervalı əhatə etmişdir

- A) b.e.ə. III əsrin sonu- b.e. IX əsrinin əvvəli
- B) b.e.ə. VIII əsrin sonu- b.e. IX əsrinin əvvəli
- C)** 40-6 min il əvvəl
- D) 1.6-0.04 mln il əvvəl

**621) Sual:**İbtidai cəmiyyət dövrü öz inkişafında aşağıdakılardan hansı inkişaf mərhələlərini keçmişdir 1. İlkibtidai cəmiyyət 2.Orta ibtidai cəmiyyət 3.Son ibtidai cəmiyyət 4.Aralıq ibtidai cəmiyyət

- A)** 1, 3
- B) 2, 4
- C) 3, 4
- D) Hamısı

**622) Sual:** Antroposioenez hansı tarixi epoxaları əhatə edir

- A) Vəhşilik və barbarlıq
- B) Vəhşilik və tiranlıq
- C) Barbarlıq və sənətkarlıq
- D) Imperializm və təkmərkəzçilik

**623) Sual:** İcma münasibətlərinin hələdə davam etdiyi cografî regionlar aşağıdakılardan əsas etibarilə hansılarıdır

- A) Asiya, Afrika və L.Amerikası
- B) Mərkəzi və Şərqi Avropa
- C) Şərqi Avropa və Afrika
- D) Şərqi Avropa, Asiya və Afrika

**624) Sual:** İqtisadi tarixi yanaşmaya görə ilk dövlətlərin yaranmasının başlıca səbəbi kimi aşağıdakılardan hansı əsasdır

- A) Sosial təbəqələşmənin dərinləşməsi
- B) İqtisadi inkişaf
- C) Ticarətin inkişafı
- D) Mədəniyyətlərin inkişafı və müxtəlifliyi

**625) Sual:** İlk dövlətlərin yaranmasının xronoloji tarixi aşağıdakılardan hansıdır

- A) IV-III minillikdə (b.e.ə.)
- B) V-VI əsrlərin əvvəlləri
- C) XIII-XV əsrlər
- D) Heç biri

**626) Sual:** Xronoloji olaraq, quldarlığın coğrafi aspektindən zaman sərhədləri aşağıdakılardan hansıdır

- A) Avropada b.e.ə. III minillikdən b.e. IV əsrinin sonuna, Şərqdə isə b.e.ə. IV minillikdən b.e. VI əsrinin sonuna (Afrika, Asiya)
- B) V-VI əsrlərin əvvəlləri avropa və asiyada
- C) XIII-XV əsrlər afrika və latın amerikasında
- D) Heç biri

**627) Sual:** Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan quldarlığa və feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Qədim Misir 2.Ön və Kiçik Asiya ölkələri 3.Qədim Hindistan 4.Qədim Pakistan 5.Qədim Yunanistan 6.Qədim İtaliya

- A) 3
- B) 4**
- C) 2
- D) 5

**628) Sual:** Formasiya dəyişikliyinin qeyri-ardıcılığına görə ibtidai icmadan birbaşa feodalizmə ardıcıl keçid hansı variantda pozulmuşdur 1.Şərqi Slavyanlar 2.Alman tayfaları 3.Asiyanın maldar tayfaları 4.Şimali afrikalılar

- A) 4**

B) 2

C) 3

D) 5

**629) Sual:** Marksist yozuma görə quldarlıq formasıyasının əsas əlamətləri sırasına aşağıdakılardan hansıları aid deyil 1. İqtisadiyyatın natural xarakteri 2. Qul əməyi, istehsalın primitiv texnikası 3. Quldar mülkiyyətin qula istehsal vasitələrinə və qul əməyinin məhsuluna aid edilməsi 4. Sənətkar əməyi, istehsalın mürəkkəb forması 5. Bazarın istehsalçı xarakteri 6. Bazarın istehlakçı xarakteri 7. Sadə əmtəə istehsalının inkişafı. Üçüncü böyük ictimai əmək bölgüsü. 8. Yunanıstanda polislər, Romada bələdiyyələr

A) 3, 5

B) 2, 4

C) 3, 7

D) 1, 6

**630) Sual:** Qədim dünya anlayışı özündə aşağıdakılardan hansını ehtiva edir

A) Qədim şərq, Qədim Yunanıstan və Qədim Roma

B) Qədim Çin, Qədim Misir və Qədim Yunanıstan

C) Qədim Roma və Qədim Misir

D) Qədim Hindistan, Qədim Çin və Qədim Pakistan

**631) Sual:** Sivilizasiyaya ilkin keçid özündə aşağıdakılardan hansını ehtiva etmir

A) Əmək alətləri, sosial-iqtisadi münasibətlər, idarəetmə sferasında baş verən

B) Mədəni və siyasi sferada baş verən keyfiyyət dəyişiklikləri

C) Dini sferada baş verən keyfiyyət dəyişiklikləri

D) Təhsil və səhiyyə sferasında baş verən keyfiyyət dəyişiklikləri

**632) Sual:** Qədim şərqi tarixi iqtisadiyyatının xronologiyası aşağıdakılardan hansıdır

A) b.e.ə IV minilliyyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

B) b.e.ə IV minilliyyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. IV əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

C) b.e.ə VI minilliyyin ikinci yarısında Nil və Evrat vadilərində ilk sinifli cəmiyyət və dövlətin yaranmasından başlayır b.e. VII əsrin 30-20-ci illərində Yaxın Şərqlə yekunlaşır

D) Heç biri

**633) Sual:** Neolit epoxasına aid qədim əkinçi və heyvandarlarının ilk yaşayış məskənləri aşağıdakılardan hansılardır

A) Nil vadisi

B) Qədim Çin və Qədim Yunanıstan

C) Qədim Roma

D) Latın Amerikası

**634) Sual:** Asiya istehsal üsulunun tipik ölkəsi aşağıdakılardan hansıdır

A) Qədim Misir

B) Qədim Çin və Qədim Yunanıstan

- C) Qədim Roma
- D) Latın Amerikası

**635) Sual:**b.e.ə. 5-3 minilliklərdə Xyanxe çayı hövzəsində neolit mədəniyyəti bazasında formalaşmış dövlət aşağıdakılardan hansıdır

- A) Qədim Misir
- B) Qədim Çin**
- C) Qədim Roma
- D) Latın Amerikası

**636) Sual:**Çin tarixinin dəmir əsri hansı xranoloji tarixi özündə ehtiva edir

- A) b.e.ə VI-VII əsrlər
- B) b.e.ə V-III əsrlər**
- C) b.e.ə I-III əsrlər
- D) heç biri

**637) Sual:**ən qədim sinifli cəmiyyətin xranoloji tarixi aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından II minilliyin birinci yarısına qədər**
- C) b.e.ə V-III əsrlərin ortalarına qədər
- D) heç biri

**638) Sual:**İnd sivilizasiyasının əsas xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil

- A) Dini-ruhani komponentin dominantlığı
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi
- D) Heç biri**

**639) Sual:**Antik epoxanın xranoloji tarixi aşağıdakılardan hansıdır

- A) b.e.ə VI-VII əsrin II yarısına qədər
- B) b.e.ə. 3-cü minilliyin ikinci yarısından I minilliyin birinci yarısına qədər
- C) b.e.ə. VIII əsr-b.e. V əsri**
- D) heç biri

**640) Sual:**Qədim Yunanıstanda Ticarət məskunlaşmasının hansı növləri mövcud olmuşdur

- A) Mədəniyyətlərin inkişafı və müxtəlifliyi
- B) Ticarətin inkişafı və dinamik inkişafı
- C) Anoykiya və Emporiya**
- D) Dezinteqrasiya və inteqrasiya

**641) Sual:**Ticarət məskunlaşmasının Emporiya növü dedikdə

- A) Məskunlaşan ərazi**
- B) Əkinçi və sənətkarların daimi məskunlaşması
- C) Sənətkarların daimi məskunlaşması
- D) Əkinçilərin daimi məskunlaşması

**642) Sual:** Ticarət məskunlaşmasının Anoykiya növü dedikdə

- A) Məskunlaşan ərazi
- B)** Əkinçi və sənətkarların daimi məskunlaşması
- C) Sənətkarların daimi məskunlaşması
- D) Əkinçilərin daimi məskunlaşması

**643) Sual:** Qədimşərq (asiya) təsərrüfatçılıq modeli dedikdə

- A) Dini-ruhani komponentin dominantlığı sistemi
- B) Müəyyən imtiyazlara malik sosial-siyasi qrupun tədricən əlahiddələşməsi
- C) Zəif və qısamüddətli dövlət yaranışlarının üstünlük təşkil etməsi sistemi
- D)** Bütün qərarların dövlət səviyyəsində qəbuluna əsaslanan iqtisadi sistem

**644) Sual:** Tarixi dövrlənmənin marksist nəzəriyyəsinə görə ictimai-iqtisadi formasiyanın əsas elementləri kimi aşağıdakılardan hansılar çıxış edir

- A)** Sınıfı struktur, nəsil, tayfa, xalq və millət
- B) Əmək cismi və əmək aləti
- C) İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı
- D) Ideoloji, siyasi, hüquqi və dini münasibətlər

**645) Sual:** İctimai-iqtisadi formasiya termini ilk dəfə elmi ədəbiyyata kim tərəfindən gətirilmişdir

- A) U.Rastou
- B)** K.Marks
- C) K.Yaspers
- D) Ş.Monteskie

**646) Sual:** K.Marksın Antik istehsal üsulu anlayışı ilk dəfə müəllifin hansı əsərində öz əksini tapmışdır

- A)** Alman ideologiyası
- B) Kapital
- C) Siyasi iqtisadın tənqidinə dair
- D) Heç birində

**647) Sual:** İndustrial cəmiyyət terminini elmi ədəbiyyata aşağıdakı tədqiqatçılardan hansıları gətirmiştir

- A) U.Rastou və O.Toffler
- B) O.Kont və O.Toffler
- C)** O.Kont və Q.Spenser
- D) D.Bell və Ş.Monteskie

**648) Sual:** Lokal sivilizasiyalar nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- A)** A.Toyntbi
- B) O.Toffler
- C) Q.Spenser
- D) D.Bell

**649) Sual:** Xətti tarix nəzəriyyəsi aşağıdakı tədqiqatçılardan hansına məxsusdur

- A) A.Toyntbi
- B) O.Toffler
- C) K.Yaspersin
- D) D.Bell

**650) Sual:** Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi üstün cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Demokratik cəmiyyətə keçidin təmin edilməsi 3.Universalizm – onun prinsipləri istənilən ölkə yaxud ölkələr qrupu üçün keçərlidir. 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Tarixi təkvARIANTLı və bir xətli proses kimi nəzərdən keçirir.

- A) 1, 3, 4
- B) 2, 4, 5
- C) 1, 2, 3
- D) 3, 4, 5

**651) Sual:** Sivilizasiyalı yanaşmanın tarixi dövrlənmə metodu kimi çatışmayan cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar 1.Tarixin bəşəriləşdirilməsi . İnsan – tarixin əvvəli və sonudur 2.Sivilizasiyalar arası əlaqə nəzərə alınmır 3.Sivilizasiyaların tipologiya kriteriyalarının amorfluğu 4.Tarixi çoxvariantlı və çoxxətli proses kimi nəzərdən keçirir. 5.Təkrarlanma fenomeninə heç bir şəhər verilmir

- A) 1, 3
- B) 3, 4
- C) 2, 5
- D) 1, 4

**652) Sual:** Tarixi dövrlənmənin sivilizasiya nəzəriyyəsinə görə

- A) İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmamış “mədəni-tarixi tiplər” təşkil edir
- B) İctimai həyatın əsasını az və ya çox dərəcədə bir-birindən təcrid olunmuş “mədəni-tarixi tiplər” yaxud öz inkişafında bir sıra ardıcıl mərhələlərdən keçən “sivilizasiya” təşkil edir.
- C) İstehsal vasitələri, bölgü, mübadilə və maddi nemətlərin istehlakı təşkil edir
- D) Ideoloji, siyasi, hüquqi və dini münasibətləri təşkil edir

**653) Sual:** Sivilizasiya – xalqlar və regionlarda mədəniyyətin inkişafının müəyyən pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A) A.Toyntbi və P.Sorokin
- B) K.Yaspersin və D.Bell
- C) L.Morqan və F.Engels
- D) A.Toyntbi və F.Engels

**654) Sual:** Sivilizasiya – ictimai inkişafın barbarlıqdan sonra gələn pilləsidir yanaşması aşağıdakı tədqiqatçılardan kimə məxsusdur

- A) A.Toyntbi və P.Sorokin
- B) K.Yaspersin və D.Bell
- C) L.Morqan və F.Engels

D) [yeni cavab]

**655) Sual:** S. Xanqinqton sivilizasiya nəzəriyyəsi çərçivəsində neçə müasir sivilizasiyanı fərqləndirir

- A) 4
- B) 5
- C) 8
- D) 3

**656) Sual:** A.Tyonbiyə görə Sivilizasiyanın təsnifatında istifadə olunan kriteriyalardan həmişə sabit qalanları aşağıdakılardan hansılarıdır

- A) Din və onun təşkili forması və ərazi əlaməti
- B) Kapital və torpaq
- C) Siyasi və mədəni konyuktura
- D) Heç biri

**657) Sual:** A.Tyonbinin Ölü sivilizasiyalar adlandırdığı sivilizasiyaların sayı neçədir.

- A) 3
- B) 5
- C) 4
- D) 14

**658) Sual:** A.Tyonbinin doğulmamış adlandırdığı sivilizasiya aşağıdakılardan hansıdır

- A) Skandinaviya
- B) Misir
- C) Çin
- D) Meksikan

**659) Sual:** A.Tyonbiyə görə müvəffəqiyyətlə inkişaf edən sivilizasiyalar hansı mərhələlərdən keçirlər

- A) Yaranma, artım,durğunluq və süqut
- B) Artım,durğunluq və süqut
- C) Yaranma, artım və süqut
- D) Yaranma, durğunluq və süqut

**660) Sual:** Lokal sivilizasiya nəzəriyyəsinin əsas zəif cəhətlərinə aşağıdakılardan hansıları aid etmək olar

- A) Ayrı-ayrı sivilizasiyaların yaranması və süqutu səbəbləri müxtəlifdir
- B) Regional səpgidə baş vermiş hadisələr özünü hər zaman doğrultmur
- C) Ayrı-ayrı sivilizasiyalar mövcudlug dövrü eyniləşdirilir
- D) Hec biri

**661) Sual:** İndisturial sivilizasiya dövrü hansı tarixi dövrü əhadə etmişdir.

- A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- B) VI-XIII əsrlər
- C) XV-XVI əsrlər

D) XVIII əsr

**662) Sual:** İlkin feodalizm sivilizasiyası dövrü hansı tarixi dövrü əhatə etmişdir

- A) VI-XIII əsrlər
- B) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- C) XI-XIII əsrlər
- D) V-VI

**663) Sual:** Postindistrial sivilizasiya dövrü hansı tarixi dövrü əhatə etməkdədir

- A) XVIII əsrin 60-cı illəri-XX əsrin 70-ci illəri
- B) XX əsrin 80-ci illəri – XXI əsrin 10-cu illəri**
- C) XV-XVI əsrlər
- D) XVIII əsr

**664) Sual:** İqtisadiyyatın tarixi dövrlənməsi hansı supertsiklləri əhatə etməkdədir

- A) Qədim dünya, indistrial və postindistrial era
- B) Qədim dünya və orta əsrlər dövrü
- C) Qədim dünya orta əsrlər və feodalizm dövrü
- D) Indistrial era

**665) Sual:** Modernizm nəzəriyyəsinin Q.Zimmel versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmış versiyasından**
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəyilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən

**666) Sual:** Aşağıdakılardan hansı informasiya iqtisadiyyatının əsas təzahür aspekti kimi qəbul edilə bilinir

- A) İformasiya iqtisadiyyatı – informasiya istehsalın amili, istənilən iqtisadi sistemin fundamental resurslarından biridir
- B) İformasiya iqtisadiyyatı-beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilməsidir
- C) İformasiya iqtisadiyyatı - kapitalin təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişidir
- D) İformasiya iqtisadiyyatı - “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu ilə yaranmışdır

**667) Sual:** Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur**
- C) Bir istiqamətlidir, alternativsizdir
- D) Qeyri-bərabərliyi aradan qaldırır

**668) Sual:** Qloballaşma dixotomiyasına görə hakim mövqe (meinstrim) arqumentlərinə aid deyil

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır

- B) Bir istiqamətlidir, alternativsizdir
- C) Qeyri-bərabərliyi aradan qaldırır
- D) Qeyri-bərabərliyi daha da dərinləşdirir**

**669) Sual:**Aşağıdakılardan hansı globallaşma prosesinin sosiomədəni inkişaf istiqmətinə aiddir

- A) Liberal dəyərlərin qlobal miqyaslı qərarlaşması prosesinin başlanması
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**670) Sual:**Aşağıdakılardan hansı globallaşma prosesinin siyasi inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu**

**671) Sual:**Aşağıdakılardan hansı globallaşma prosesinin təşkilati inkişaf istiqmətinə aiddir

- A) İstehsalda yeni texnoloji üsula – elm tutumlu texnologiyalara keçid
- B) Beynəlxalq təşkilatların qlobal müstəvidə dünya iqtisadiyyatının aktorlarına çevrilmələri**
- C) Kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin görünməmiş yüksəlişi
- D) “Soyuq” müharibənin başa çatması, dünya sosializm sisteminin süqutu

**672) Sual:**Qloballaşma prosesinin ilkin müqəddəm şərtlərini əsas istiqamətləri kimi aşağıdakılardan hansıları çıxış edir 1. İstehsal, elmi-texniki və texnoloji 2. Kənd təsərrüfatındakı resesiyalar 3. İnfarmasiyon - sosiomədəni 4. Ağır sənayenin inkişafı 5. İqtisadi və siyasi 6. Yüngül sənayenin inkişafı

- A) 1, 2, 3
- B) 3, 4, 5
- C) 1, 3, 5**
- D) 4, 5, 6

**673) Sual:**İkinci elmi-texniki inqilabın əsas xarakteri xüsusiyyətlərinə aşağıdakılardan hansıları aid deyil 1. İkinci elmi-texniki inqilabın sənaye deyil, elmi-texniki inqilab olması 2. Sənaye istehsalı sferasında tamamilə yeni sahələrin meydana çıxmazı 3. Dünya iqtisadiyyatının bir sistem kimi inkişafında önəmlı rol 4. Regional iqtisadi integrasiya proseslərinin sürətlənməsi 5. ənənəvi idarəetmə sisteminin rolunun yüksəlməsi

- A) 1, 2
- B) 4, 5**
- C) 1, 5
- D) 2, 3

**674) Sual:** Modernizm nəzəriyyəsinin U.Dyükqeym versiyası hansı istiqamətdən çıxış edir

- A) Mədəniyyətin rasionallaşdırılmasından
- B) Mədəniyyətin abstraksiyasına yönəlmüş versiyasından
- C) “İcma”dan “cəmiyyətə” keçid prosesindən
- D) “Mexaniki həmrəylilikdən” “üzvi həmrəyliyə” keçid prosesindən**

**675) Sual:**Aşağıdakılardan hansı dünya iqtisadiyyatının inkişafında V mərhələni özündə əks etdirir

- A) Xidmət iqtisadiyyatı
- B) Aqrar iqtisadiyyat
- C) Sənaye iqtisadiyyatı
- D) İnformasiya iqtisadiyyatı**

**676) Sual:**Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aiddir

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Qeyri-bərabərliyi daha da dərinləşdirir**
- D) Alternativi var; milli identiklik

**677) Sual:**Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- A) Kütləvi şəkildə ədalətsizlik doğurur
- B) Alternativi var; milli identiklik**
- C) Qeyri-bərabərliyi aradan qaldırır
- D) Qeyri-bərabərliyi daha da dərinləşdirir

**678) Sual:**Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı müxalif mövqe (antiqlobalizm) arqumentlərinə aid deyil

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Qeyri-bərabərliyi daha da dərinləşdirir**
- D) Alternativi var; milli identiklik

**679) Sual:**Qloballaşma dixotomiyasına görə aşağıdakılardan hansı hakim mövqe (meinstrim) arqumentlərinə aiddir

- A) Universaldır: ictimai həyatın bütün sferalarında olan fərqləri aradan qaldırır**
- B) Kütləvi şəkildə ədalətsizlik doğurur
- C) Qeyri-bərabərliyi daha da dərinləşdirir
- D) Alternativi var; milli identiklik

**680) Sual:**İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- A) Kosmik texnologiyaların tətbiqi ilə
- B) Rəqəmsal texnologiyanın tətbiqi ilə
- C) Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə
- D) Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə**

**681) Sual:**İkinci elmi-texniki inqilab aşağıdakılardan hansı ilə xarakterizə olunmuşdur

- A) Kosmik texnologiyaların tətbiqi ilə
- B) Rəqəmsal texnologiyanın tətbiqi ilə
- C) Yeni kommunikasiya texnologiyalarının tətbiqi ilə**

**D) Axın şərtlərinin və konveyerin istifadə verilməsi ilə**

**682) Sual:** Birinci elmi-texniki inqilabın tarixi xranaloji dövrü aşağıdakılardan hansı intervalı əhatə edir

- A) XVI-XIX əsrlər
- B) XVIII əsrin sonu-XIX əsr**
- C) XV-XVII əsrlər
- D) 1913-1970-ci illər

**683) Sual:** Dünya iqtisadiyyatında elmi-texniki inqilablar seriyasının sayı

- A) 1
- B) 2
- C) 3**
- D) 4

**684) Sual:** Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafi prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aid deyil 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- A) 1, 2
- B) 3, 4
- C) 4, 5**
- D) 3, 5

**685) Sual:** Dünya iqtisadiyyatının genezisi, qərarlaşması və inkişafi prosesində baş vermiş əsas inqilablara aşağıdakılardan hansıları aiddir 1. Neolit (Aqrar) inqilabı 2. Sənaye inqilabı 3. Elmi-informasiya inqilabı 4. Sənaye inqilabı 5. Elmi-texniki inqilab

- A) 1, 2, 3**
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 1, 3, 5

**686) Sual:** Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın ən əsas başvermə səbəbi aşağıdakılardan hansıdır

- A) Sivil dəyərlər sistemində substansional dəyişikliklərə
- B) Ekoloji situasiyanın pisləşməsi
- C) Əsas iqtisadi resursların kəskin şəkildə azalması
- D) İstehsal →istehlak cütlüyündə yaranan ziddiyyətlər**

**687) Sual:** Böyük durğunluq adlanan planetar səviyyəli iqtisadi böhranın tarixi xranaloji dövrü aşağıdakılardan hansıdır

- A) 1914-1918-ci illər
- B) 1950-1979-ci illər
- C) 1929-1933-cü illər**
- D) 1939-1945-ci illər

**688) Sual:** I dünya müharibəsinin ümumi hərbi xərcləri nə qədər təşkil etmişdir

- A) 200 mlrd ABŞ dolları
- B) 1,2 mlrd ABŞ dolları
- C) 100 mlrd ABŞ dolları
- D) 2,5 mlrd ABŞ dolları

**689) Sual:** I dünya müharibəsinin tarixi xanaloji dövrü aşağıdakılardan hansına təsadüf edir

- A) 1914-1918-ci illər
- B) 1950-1979-ci illər
- C) 1941-1945-ci illər
- D) 1939-1945-ci illər

**690) Sual:** Xidmət iqtisadiyyatına keçid dünya iqtisadiyyatında hansı dəyişikliklərə səbəb olmuşdur

- A) Sivil dəyərlər sistemində substansional dəyişikliklərə
- B) Neqativ inkişaf tendensiyalarına
- C) İstehsalın dinamikasının kəskin şəkildə aşağı düşməsinə
- D) Aqrar sektorun dinamikasının kəskin şəkildə aşağı düşməsi

**691) Sual:** Aşağıdakılardan hansıları daxili bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2.

Regional bazar 3. Beynəlxalq bazar (dünya bazarı) 4. Ölkədaxili regional bazar 5. Milli bazar 6. Lokal bazar

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 4, 5, 6
- D) 2, 4, 6

**692) Sual:** Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aiddir 1. Xarici ölkə bazarı 2.

Regional bazar 3. Beynəlxalq bazar (dünya bazarı) 4. Ölkədaxili regional bazar 5. Milli bazar

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**693) Sual:** Aşağıdakılardan hansıları xarici bazarın alt qruplarına aid deyil 1. Xarici ölkə bazarı 2.

Regional bazar 3. Beynəlxalq bazar (dünya bazarı) 4. Ölkədaxili regional bazar 5. Milli bazar

- A) 1 , 2
- B) 2, 3
- C) 4, 5
- D) 2, 4

**694) Sual:** Tipalogiyasına görə bazarın əsas etibarılı hansı növləri fərqləndirilmir

- A) Daxili və xarici bazar
- B) Mərkəz və əyalət bazarı
- C) Şəhər və kənd bazarı
- D) Heç biri

**695) Sual:** Bazarın instrumental anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- A) Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- B) İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- C) Mal, xidmət, informasiya, pul, kredit, kapital üzrə alqı-satqı əməliyyatlarının aparıldığı yer
- D) Heç biri

**696) Sual:**Bazarın kateqoriyal anlayış kimi mahiyyəti aşağıdakılardan hansıdır

- A) Tədavül sferasında (mal, xidmət, informasiya və s.) formalaşan iqtisadi münasibətlərin məcmusudur
- B) İstehsal sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- C) Xidmət sferasında formalaşan iqtisadi münasibətlərin məcmusudur
- D) Heç biri

**697) Sual:**Dünya iqtisadiyyatının üçüncü inkişaf mərhələsi hansı tarixi-xranaloji dövrü əhatə etmişdi

- A) XVI-XIX əsrlər
- B) 1870-1913-cü illər
- C) XV-XVII əsrlər
- D) 1913-1970-ci illər

**698) Sual:**Fransada kapitalist münasibətlərinin genezisi hansı tarixi xranaloji dövrü əhatə etmişdir

- A) XVI əsr XVIII əsrin sonlarına qədər
- B) e. ə. 400 min il – 5 min il
- C) XIX əsrin sonu XX əsrin əvvəlləri
- D) VII-XVIII əsrlər

**699) Sual:**Dünya iqtisadiyyatının ikinci inkişaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- A) Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- B) Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- C) Böyük cografî kəşflər mərhələsi XV-XVII əsrlər
- D) Heç biri

**700) Sual:**Dünya iqtisadiyyatının birinci inkişaf mərhələsi hansı tarixi dövrü əhatə etmişdir

- A) Dünya iqtisadiyyatının genezisi XVI-XIX əsrlər
- B) Dünya iqtisadiyyatının qərarlaşması 1870-1913-cü illər
- C) Böyük cografî kəşflər mərhələsi XV-XVII əsrlər
- D) Heç biri

**701) Sual:**Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aid deyil 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. Müəssisə 6. Səhmdar cəmiyyət

- A) 5, 6
- B) 1 , 2
- C) 2, 3
- D) 2, 4

**702) Sual:**Aşağıdakılardan hansıları inhisarçı birliklərin əsas təşkilati-hüquqi formalarına aiddir 1. Kartel 2. Sindikat 3. Trest 4. Konsern 5. TMK 6. TMB

- A) 1 , 2, 3,4
- B) 2, 3, 4, 5
- C) 3, 4, 5, 6
- D) 1, 2, 4, 5

**703) Sual:**İnhisarçı birliklərin əsas etibarilə neçə təşkilati-hüquqi forması mövcuddur

- A) 5
- B) 3
- C) 6
- D) 4

**704) Sual:**Modernist yanaşmaya görə tarixi dövrlənmənin mərhələləri ardıcılılığı aşağıdakılardan hansıdır

- A) İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr
- B) Industrializmə qədərki dövr, industrial dövr və postindustrial dövr
- C) İbtidai (tarixəqədrki) dövr, industrial dövr və postindustrial dövr
- D) İbtidai (tarixəqədrki) dövr, industrializmə qədərki dövr, industrial dövr

**705) Sual:**G.Dolan və D.Lindseyə görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Qapalı inhisar 4. Açıq inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3
- B) 2, 3, 4**
- C) 3, 4, 5
- D) 2, 4, 5

**706) Sual:**Qərb iqtisadçıları G.Dolan və D.Lindsey inhisarın əsasən neçə növünü fərqləndirirlər

- A) 1
- B) 2
- C) 3**
- D) 4

**707) Sual:**Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnaloji inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 6**
- B) 2, 3
- C) 4, 5
- D) 2, 4

**708) Sual:**Müasir yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməkdədir 1. İstehsal vasitələri üzərində inhisar 2. Təbii inhisar 3. Təşkilati inhisar 4. Texnaloji inhisar 5. İqtisadi inhisar 6. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3, 4

- B)** 2, 3, 4, 5
- C) 3, 4, 5, 6
- D) 1, 2, 4, 5

**709) Sual:**Müasir yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- A) 1
- B) 2
- C) 3
- D)** 4

**710) Sual:**Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etməmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2
- B) 2, 3
- C) 3, 4
- D)** 4, 5

**711) Sual:**Kalssik yanaşmaya görə aşağıdakılardan hansıları inhisarın əsas təzahür formalarını təşkil etmişdir 1. İstehsal vasitələri üzərində inhisar 2. İstehsal şəraiti üzərində inhisar 3. Özündə şey tipli inhisar 4. Kənd təsərrüfatı məhsulları üzərində inhisar 5. Sənaye məhsulları üzərində inhisar

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 5
- D) 2, 4, 5

**712) Sual:**Kalssik yanaşmaya görə inhisar neçə istiqamətdə təzahür etmişdir

- A) 1
- B) 2
- C)** 3
- D) 4

**713) Sual:**İnhisarın yaranması tarixinin bazar mərhələsinin alt mərhələləri aşağıdakılardan hansılarıdır

- A)** Klassik və müasir inhisar dövrü
- B) Bazara qədərki və klassik inhisar dövrü
- C) Bazar dövrü və cografî kəşflər dövrü
- D) Heç biri

**714) Sual:**İnhisarın yaranması tarixinin əsas mərhələləri aşağıdakılardan hansılarıdır

- A)** Bazara qədərki dövr və bazar dövrü
- B) Bazara qədərki və informasiya iqtisadiyyatı dövr
- C) Bazar dövrü və cografî kəşflər dövrü
- D) Heç biri

**715) Sual:**Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan

hansıları əhatə etmirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin geniş vüsət alması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- A) 1 , 2
- B) 2, 4**
- C) 3, 4
- D) 2, 5

**716) Sual:**Orta əsrlər Avropası üçün ticarətin sosial-iqtisadi həyata təsir istiqamətləri aşağıdakılardan hansıları əhatə edirdi 1. Manufaktura istehsalının inkişafı; 2. Feodalizmin dağılması; 3. əmtəə-pul münasibətlərinin yayılması və natural təsərrüfat tipinin yararsızlığının ictimai şüura yeridilməsi; 4. əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi.

- A) 1 , 2, 3
- B) 2, 3, 4
- C) 3, 4, 1
- D) 2, 3, 4